

0723 az

Sual: İnvestisiya siyasəti dedikdə nə başa düşülür?

İnvestisiya qoyuluşlarının əsas istiqamətlərdə cəmləşdirilməsi üzrə kompaniya tədbirlərini müəyyən edən tərəflərin qərarları başa düşülür.

Respublikanın aqrar siyasəti başa düşülür.

Respublikanın xarici inteqrasiya siyasəti başa düşülür.

Yalnız xarici investisiyaların investorları başa düşülür.

Rəqabət qabiliyyəti başa düşülür

Sual: Layihələrin maliyyələşdirilməsi üzrə hansı xüsusiyyətlər lazımdır?

Şirkətin strateji planının uyğun olub, olmaması, gözlənilən gəlir, risk səviyyəsi və.s

Kredit borcu gözlənilir

Rəqabət qabiliyyəti gözlənilir

Məhsul istehsalı gözlənilir

Məhsul istehlakı gözlənilir

Sual: İnvestisiya layihələrinin təhlili nəyə əsaslanmalıdır?

Məntiqsiz ardıcılığa

Kapitalın qoyuluşunun maliyyələşdirilməsi ilə yanaşı, müəyyən məntiqi ardıcılığa

İstiqrazlara

Kreditlərə

Məhsul istehsalına

Sual: Amerikan çağırışı, Yaponiya möcüzəsi, Asiya pələngi nə deməkdir?

İstehsaldır

Tənəzzüldür

İnkişafdır

İstehsalda tərəqqinin adıdır

Rəqabət qabiliyyəti olmaqdır

Sual: Vençur maliyyənin hansı variantları üstünlük təşkil edir?

Az riskli

Orta riskli

Yüksək riskli invest maliyyə

Risksiz

Daha çox riskli

Sual: Xüsusi kapital nə deməkdir?

Bankların, firmaların və.s ölkədəki vəsaitləridir

Xüsusi firmaların, bankların və.s qeyri-dövlət təşkilatlarının xaricə köçürülən vəsaitləridir

Xaricdən köçürülən vəsaitlərdir

Fiziki şəxslərin vəsaitləri

Hüquqi şəxslərin vəsaitləri

Sual: Xüsusi kapitalın hərəkətləri barədə qərarlar kimə məxsusdur?

Müəssisə təşkilatlarının rəhbər orqanlarına

Dövlətə

Fiziki şəxslərə

Xüsusi firmalara

Hüquqi şəxslərə

Sual: Birbaşa investisiyalar kimlər tərəfindən həyata keçirilir?

Fiziki şəxslər

Hüquqi şəxslər

Dövlət tərəfindən

Hüquqi və fiziki şəxslər

Xüsusi firmalar

Sual: Portfel investisiya nə deməkdir?

İnvestora real nəzarət imkanı verməkdir

İnvestora qeyri-real nəzarət imkanı verməkdir

İnvestora hüququ olmamaq deməkdir

İnvestorun şirkətin sahibi olması deməkdir

Şirkəti reklam etmək deməkdir

Sual: Fiziki və hüquqi şəxslər investisiya fəaliyyətinə necə cəlb edilə bilər?

İcarə yolu ilə

Fərdi yol ilə

Müsabiqə və hərrac yolu ilə

Vasitəçilik yolu ilə

Məhkəmə yolu ilə

Sual: İnvestor investisiya qoyduğu obyektə hansı hüquqa malikdir? Məhsul istehsal etmək

Sərəncam vermək, ticarət əməliyyatlarının həyata keçirilməsinə malikdir

Şirkət səhmlərini satmaq

Məhsul istehlak etmək

Şirkəti reklam etmək

Sual: İnvestisiya fəaliyyəti subyektinin səlahiyyətinə hansılar daxildir?

Müqavilənin bağlanması, tərəflərin seçilməsi, öhdəliklərin müəyyən edilməsi

Müqavilənin ləğvi

Konfrans keçirilməsi

Müştərilərin tapılması

Reklam işlərinin aparılması

Sual: İnvestisiya qoyuluşları üçün qərar qəbul edərkən hansı amil nəzərə alınmalıdır?

Sosial amillər

Siyasi amillər

Mədəni amillər

İqtisadi subyektlərin məqsədləri və iqtisadi amillər

Siyasi və sosial amillər

Sual: İnvestisiya qərarlarına ən çox təsir edən amillər hansılardır? Dövlətlər

Potensial fondlar, satış proqnozu, risk və qeyri-müəyyənlik, rəqiblərin davranışı, zaman, cəlb etmə tədbirləri

Şirkətlər

Banklar

Reklam tədbirləri

Sual: Potensial fondlar nə deməkdir?

Uzunmüddətli fondlar deməkdir, hansı ki, seçim subyekt rəhbərinin qərarı ilə bağlıdır

Qısa müddətli fondlar deməkdir

Həm qısa, həm də uzunmüddətli fondlar deməkdir

Orta müddətli fondlar deməkdir

Orta müddətli qısa müddətli və qısa müddətli deməkdir

Sual: Satış proqnozunun əsas məsədi nədir?

İkişaf planının hazırlanmasına xidmət edir

İstehsal planının hazırlanmasına xidmət edir

Subyektin novbəti mərhələlərin planlaşdırılmasına xidmət edir

İstehlak planının hazırlanmasına xidmət edir

Reklam planının hazırlanmasına xidmət edir

Sual: Xarici investisiya qoyuluşu neçə formada həyata keçirilir?

Kapital formada

İxrac formada

Kapital və sahibkar formada

İxrac və borc formada

Sahibkar və borc formada

Sual: Sahibkar formada investisiya qoyuluşu neçə formada həyata keçirilir?

2 formada

3 formada

4 formada

5 formada

6 formada

Sual: Respublikamızda investisiya qoyuluşu nə vaxtdan inkişaf etmişdir?

2000-ci ildən

2005-ci ildən

Əsrin müqaviləsindən sonra

2010-cu ildən

2012-ci ildən

Sual: Proforma nədir?

İnvestisiyadan gələn dəqiq gəlir cədvəlidir

İnvestisiyadan gələn təxmini gəlirlərin cədvəlidir

İstehsal edilmiş məhsulun həcmnin cədvəlidir

İstehlak edilmiş məhsul həcmnin cədvəlidir

Xarici şirkətlərin hesabat cədvəlidir

Sual: Proformanın hazırlanmasında məqsəd nədir?

Müəssisənin tənəzzülunu göstərmək

İstehsal etdiyi məhsul həcmi göstərmək

Alıcıların sayını göstərmək

Müəssisənin gələcəkdə reallaşacaq gəlirini göstərməkdir

İstehlak etdiyi məhsulun həcmi göstərmək

Sual: Rəsmi kapital nə deməkdir?

**Hökumətin və ya hökumətlər arası təşkilatların qərarlarına əsasən
xaricə köçürülən və ölkəyə qəbul edilən büdcə vəsaitləri**

Şirkətlərin vəsaitləri

Əhalinin vəsaitləri

Huquqi şəxslərin vəsaitləri

Xarici şirkətlərin vəsaitləri

Sual: Risk və qeyri-müəyyənlik nə ilə bağlıdır?

Risk və qeyri-müəyyənlik nə ilə bağlıdır?

İstehsal sahələrinin müəyyənləşməsi ilə

İstehlak sahələrinin müəyyənləşməsi ilə

Şirkətlərin inkişafı ilə

Gələcəyin qeyri-müəyyən və riskin səviyyəsi və onun güc mərkəzlərinin müəyyənləşməsi ilə bağlıdır

Sual: İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinə necə yanaşmaq lazımdır?

Fərdi yanaşmaq

Kompleks yanaşmaq

Kollektiv yanaşmaq

İqtisadi yanaşmaq

Sosial yanaşmaq

Sual: Dövlət investisiya tənzimlənməsində hansı mexanizmdən istifadə etməlidir?

Sosial mexanizmdən

Siyasi mexanizmdən

Mədəni mexanizmdən

İqtisadi mexanizmdən

Həm iqtisadi həm də siyasi

Sual: İnvestisiya siyasətinin ən mühüm vəzifəsi hansıdır?

Mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaitin ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsi

İqtisadi strukturunun təkmilləşməsində əhəmiyyətli keyfiyyət dəyişikliklərinin keçirilməsi

İstehsalın təkmilləşməsi

İqtisadi tarazılığın aradan qaldırılması

İstehlakın təkmilləşməsi

Sual: İnvestisiya qoyuluşlarında hansı obyektlər və subyektlər iştirak edə bilər?

Müəssisələr və şirkətlər

Təşkilatlar və fiziki şəxslər

Qeyri-dövlət təşkilatları

Dövlət təşkilatları

Xarici şirkətlər

Sual: İnnovasiya fəaliyyəti dedikdə nə nəzərdə tutulur?

Qısa müddətli elmi tərəqqi şəraiti, iqtisadiyyatda baş verə biləcək dəyişikliklər

Ölkədə fundamental tədqiqat işlərinin maliyyəsi

İnvestisiya qoyuluşlarının və bütün proseslərin məcmusu

Qeyri-elmi proqnozların həyata keçirilməsi

Kənd təsərrüfatı və aqrar sənayedə baş verə biləcək dəyişikliklər

Sual: Əsaslı vəsait qoyuluşu prosesi hansı müddəti əhatə edir? Hərəkətin və xərcin həyata keçirilməsi vaxtından onun qaytarılmasına qədər

Layihələrdən və tikinti məntəqələrindən başlıca obyektin istismara verilməsi

İstehsal və sosial sahələrə elmi texniki tərəqinin inkişafının 0-dan maksimum səviyyəsinə çatmasına qədər

İlkin qoyulan investisiyadan alınan gəlirin investisiyalara çatmasına qədər

Şirkətin iflasına qədər olan müddəti

Sual: Real capital investisiyalari hara yönəldilir?

Əsas kapitalın təkrar istehsalına və yeniləşdirilməsinə

Pul kapitalının təkar istehsalına və yeniləşdirilməsinə

Maliyyə aktivlərinin artırılmasına

Qiymətli kağız fondlarının artırılmasına

Təhsilin inkişafına

Sual: Yeni tikinti xərcləri, montaj xərcləri və.s nəyə aid olunur?

əsas fondların geniş təkara istehsalına olan investisiyalara

dövriyyə fondlarına olan investisiyalara

maliyyə aktivlərinə olan investisiyalara

texniki səmarənin artırılması fondlarının təkrar istehsalına olan investisiyalara

Dövlət hesablarına

Sual: Xammal, material və s. istiqamətində yönəldilən vəsaitlər nəyə aid olunur?

dövriyyə fondlarına olan investisiyalara

əsas fondların geniş təkrar istehsalına olan investisiyalara

maliyyə aktivlərinə olan investisiyalara

texniki səmərənin artırılması fondlarının təkrar istehsalına olan investisiyalara

Texnologiyanın inkişafına olan investisiyalara

Sual: İnvestisiya xərcləri ilə milli gəlir və məşğulluq arasındakı əlaqə necədir?

düz mütənasibdir

tərs mütənasibdir

arasında əlaqə yoxdur

müəyyənləşdirmək çətindir, vəziyyətə görə fərqlidir

Həm düz , həm də tərs mütənasibdir

Sual: Yığıcı (əldə olunan mənfəətin bir hissəsinin ehtiyat kimi toplanması) ilə investisiya.....?

tərs mütənasibdir

düz mütənasibdir

arasında əlaqə yoxdur

müəyyənləşdirmək çətindir, vəziyyətə görə fərqlidir

Həm düz, həm də tərs mütənasibdir

Sual: İnvestisiya multiplikator əmsalı iqtisadi ədəbiyyatda ... adı ilə xarakterizə olunur

C.M. Keyns

C.S.Mill

K.Marks

F. Engels

K.Marks və F.Engels

Sual: İnvestisiya multiplikator əmsalı ... həcmnin dəyişməsindən asılı olaraq, ... dəyişilməsini göstərən əmsaldır

investisiyanın; ÜDM-nin

investisiyanın; məşğulluğun

milli gəlirin; investisiyanın

yığımın; investisiyanın

Milli gəlirin və məşğulluğun

Sual: ... nəzəriyyəsinə əsasən kapital ölkələr arasında mənfəət norması arasındakı mövcud fərq səbəbiylə hərəkət edir

Neoklassik

Keyns-Olin

Neokeyns

Maksist

Neoklassik və marksist

Sual: Neoklassik nəzəriyyəsinə əsasən kapital ölkələr arasında ... səbəbiylə hərəkət edir

mənfəət norması arasındakı mövcud fərq

tədiyyə balansındakı tarazsızlıqlar

mövcud kapital artıqlığı fərqi

müsbət ticarət saldosu

Mənfi ticarət saldosu

Sual: Neokeyns nəzəriyyəsinə əsasən kapital ölkələrarasında ... səbəbiylə hərəkət edir

tədiyyə balansındakı tarazsızlıqlar

faiz dərəcəsində mövcud fərq

mövcud kapital artıqlığı fərqi

mənfəət norması arasındakı mövcud fərq

Mövcud kapital azlığı fərqi

Sual: Marks ölkədən kapital ixracını ... ilə izah edirdi

ölkədəki kapital artıqlığı

mənfəət norması fərqi

tədiyyə balansındakı tarazsızlıqlar

mənfi ticarət saldosu

Müsbət ticarət saldosu

Sual: Eklektik Yanaşma Paradigması (OLI Paradigması) ... tərəfindən xarici kapital nəzəriyyələrinə qazandırılmışdır

J. Dunning

Hymer

Heckscher-Ohlin

C. Keyns-Ohlin

Hymer və J.dunning

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan “Milli rəftar prinsipi”ndə ... ifadə olunur

yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi

xarici investora yerli investora göstərilən rəftardan daha güzəştli rəftarın göstərilməsi

dövlətin hər xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq etməsi

milli qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi

Xarici investorun ölkədən qovulması

Sual: Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi” beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

Milli rəftar prinsipi

Ən çox himayə edilən ölkə prinsipi

Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi

Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi

Qanunvericilikdə dəyişikliklərin xarici investora tətbiq olunması prinsipi

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan “Ən çox himayə edilən ölkə prinsipi”ndə ... ifadə olunur

Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi

Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi

Milli qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi

Yerli investora ən çox himayə edilən xarici investorun tabe olduğu rəftarın tətbiq edilməsi

Milli qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq edilməsi

Sual: Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi” beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

Ən çox himayə edilən ölkə prinsipi

Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi

Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi

Milli rəftar prinsipi

Qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq olunması prinsipi

Sual: Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin (MİGA) məqsədi ...

xarici investisiyaları qeyri-kommersial risklərə qarşı qorumaqdır

xarici investisiyaları kommersial risklərə qarşı qorumaqdır

xarici investorlarla dövlətlər arasında yaranan mübahisələri həll etməkdir

xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməkdir

Xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməməkdir

Sual: Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin həyata keçirilməsinə nəzarət edən Agentlik (MIGA) hansı beynəlxalq iqtisadi təşkilat tərkibində fəaliyyət göstərir

Dünya Bankı Qrupu

Beynəlxalq Valyuta Fondu

Birləşmiş Millətlər Təşkilatı
Ümumdünya Ticarət Təşkilatı
Avropa ittifaqı

Sual: Dövlətlər ilə digər dövlətlərin investorları arasındakı investisiya mübahisələrinin həllinə ... nəzarət edir

Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən ICSID
Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən ICSID
Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən MIGA
Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA
Birləşmiş Millətlər Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA

Sual: Ticari mövzularındakı investisiya tədbirlərini əhatə edərək bu məsələlərlə məşğul olan TRIMs ... çərçivəsində fəaliyyət göstərir.

Ümumdünya Ticarət Təşkilatı
Birləşmiş Millətlər Təşkilatı
Dünya Bankı Qrupu
Beynəlxalq Valyuta Fondu
Avropq İttifaqı

Sual: ... investisiya fəaliyyətində tənzimləyici, nəzarət və stimül yaradan funksiyaları ilə bu prosesə fəal surətdə müdaxilə edir

Dövlət
Xarici investorlar
Yerli investorlar
MIGA
İCSID

Sual: Hazırda dünya miqyasında mövcud olan birbaşa xarici investisiyaların əksər hissəsi məhz ... payına düşür

TMK-ların

Dövlətlərin

İndividual investorların

İnstitusional investorların

Fiziki Şəxslərin

Sual: Hazırda dünya miqyasında mövcud olan ... əksər hissəsi məhz TMK-lar tərəfindən həyata keçirilir

birbaşa xarici investisiyaların

portfel investisiyalarının

maliyyə aktivlərinə qoyulan investisiyaların

dövriyyə fondlarına qoyulan investisiyaların

Kənd təsərrüfatına qoyulan investisiyalar

Sual: Kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

Araşdırma

Təhlil

Danışıqlar və rəsmiyyət

İnvestisiya mənbələrinin müəyyən edilməsi

Danışıqlar və təhlil

Sual: İnvestisiya layihəsinin dəyəri və həcmnin hesablanması , yerli və xarici bazarların araşdırılması, istehsal olunacaq və satılacaq məhsulun həcmnin proqnozlaşdırılması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

Təhlil

Qərar qəbulu

İnvestisiya mənbələrinin müəyyən edilməs

Maliyyə vəsaitlərinin formalaşdırılması

Reklam fəaliyyəti

Sual: İnvestisiya layihələrinin həyata keçirilməsi üçün şirkətlərin öz dövriyyə vəsaitindən yoxsa borc kapitalından istifadə edəcəyi qərarının verilməsi investisiya prosesinin ... mərhələsinə təsadüf edir

İnvestisiya mənbələrinin müəyyən edilməsi

Maliyyə vəsaitlərinin formalaşdırılması

Təhlil

Mənfəətə keçid

Qərar qəbulu

Sual: İnvestisiya prosesinin ... mərhələsində kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması həyata keçirilir

Araşdırma

Təhlil

Danışqlar və rəsmiyyət

İnvestisiya mənbələrinin müəyyən edilməsi

Qərar qəbulu

Sual: ... hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin əlverişliliyini xarakterizə edir

İnvestisiya mühiti

Biznes infrastruktur

Dövlətin investisiya siyasəti

İnvestisiya qanunverciliyi

Müsbət və mənfi saldo

Sual: : İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi çərçivə ölkədəki ... ilə müəyyənləşdirilir

İnvestisiya qanunverciliyi

Dövlətin investisiya siyasəti

İnvestisiya mühiti

Biznes infrastruktur

Konstitutsiya

Sual: : Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

Siyasi

İqtisadi

sosial-mədəni

qlobal

Siyasi və iqtisadi

Sual: İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

iqtisadi

qlobal

sosial-mədəni

siyasi

Qlobal və siyasi

Sual: Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

sosial-mədəni

siyasi

iqtisadi

qlobal

Sosial və iqtisadi

Sual: İnvestisiya mühitinin formalaşmasına təsir edən siyasi amillərə aşağıdakılar daxildir

Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s

İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.

Ölkə əhalisinin xarici kapitala və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.

Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s

Müharibələr, millətlər arasındakı qırğınlar və s

Sual: İnvestisiya mühitinin formalaşmasına təsir edən iqtisadi amillərə aşağıdakılar daxildir

İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.

Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s.

Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.

Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s

Müharibələr, Mİllətlər arası qırğınlar və s

Sual: İnvestisiya mühitinin formalaşmasına təsir edən sosial-mədəni amillərə aşağıdakılar daxildir

Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.

Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s

Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s

İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.

İşçi sayının azlığı

Sual: İnvestisiya mühitinin formalaşmasına təsir edən qlobal amillərə aşağıdakılar daxildir

Siyasi konfliktlər, iqtisadi böhranlar, təbii hadisələr və s

İqtisadiyyatın ümumi vəziyyəti, inflasiyanın səviyyəsi, vergi sistemi, daxili infrastrukturun inkişaf səviyyəsi və s.

Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s

Ölkə əhalisinin xarici kapitalla və şəxsi mülkiyyətə münasibəti, cəmiyyət üzvlərinin ideoloji bilik səviyyəsi və s.

Müharibələr, millətlər arasındakı qırğınlar və s

Sual: İnvestor tərəfindən qoyulan vəsaitin itirilməsi və ya arzuolunmaz nəticələrlə üzləşməsi ehtimalı ... anlayışı ilə ifadə olunur.

İnvestisiya riski

İnvestisiya mühiti

Biznes infrastruktur

Dövlətin investisiya siyasəti

Konstitutsiya

Sual: Birbaşa investisiyalara aiddir:

Xaricdə yeni müəssisələrin yaradılması

Fəaliyyətdə olan müəssisələrə investisiyalar

Gəlirlərin yenidən qoyuluşu

ETT-nin inkişafına qoyuluşlar

Kənd təsərrüfatının inkişafı

Sual: Dünyada birbaşa investisiyaların həcmi 2008-ci ildən sonra necə dəyişmişdir

Artmışdır

Dəyişməmişdir

Cüzi dəyişməklə davam etmişdir

Qlobal böhranın təsiri ilə kəskin azalmışdır

Azalmışdır

Sual: Dünya investisiyaları qəbul edən 10 əsas ölkələrə aiddir

Belçika

Hindistan

Çin

Özbəkistan

Monqolustan

Sual: Birbaşa investisiyaların sürətinin və qlobal iqtisadi artım sürətinin müqayisəsi

1-ci 2-cini qabaqlayır

2-ci 1-cini qabaqlayır

İkisi tənəzzüldədir

Bərabərləşməkdədir

İkisi də artmaqdadır

Sual: İnvestisiya anlayışına daxil edilir

Mal nişanlarından istifadə

Texnologiyalar

Məhsul ixracı

Mal nişanlarından istifadə, Texnologiyalar

Texnologiyalar, Məhsul ixracı

Sual: Birbaşa xarici investisiyaların müasir xüsusiyyətinə aiddir:

Milli və beynəlxlaq qaydada tənzimləmə

Elm tutumlu sahələrə yönəlmə

Kapitalın milli mənsubiyyətin aradan qalxması

Kənd təsərrüfatı və aqrar sənayeyə yönəlmə

Büdcənin artırılmasına yönəlmə

Sual: Qeyri-maddi investisiyalara aid edilir?

Texnologiyalar

Qiymətli kağızlar

know-how

Nağd vəsaitlər

Bank hesabları

Sual: Birbaşa investisiyaları qəbul edən ölkələr üçün müsbət nəticələr aid edilir

İqtisadi artıma təsir

Yeni iş yerlərinin yaradılması

Texnologiyalara çıxış

İşçi sayının azalması

İqtisadi zəifləmə

Sual: Ölkənin investisiya iqliminin əsas amillərinə aiddir

İqtisadi konyuktura

İnsan resursları

İnfrastruktura

Kənd təsərrüfatı

Təhsil

Sual: Ölkənin investisiya iqlimi necə xarakterizə oluna bilər?

Kapitalın müxtəlif sahələrə yönəldilməsi üçün şərait

Xammal resursları ilə zənginlik

Daxili bazarın qorunması və yüksək gömrük tarifləri

Milli sənayenin üstünlüyü

Xammal resurslarının qıtlığı

Sual: Birbaşa investisiyalar stimullaşdırılması tədbirlərinə aid olunur

Vergi güzəştləri

Ticarət və sahibkarlıq zonaları

Gömrük ittifaqı

Vergi güzəştləri, Ticarət və sahibkarlıq zonaları

Vergi güzəştləri, Gömrük ittifaqı

Sual: İnvestorların əsas əlamətlər üzrə təsnifatına aid edilir

Strateji investor

Xarici investor

Portfel investor

Daxili investor

Portfel və strateji investor

Sual: Xarici investisiyaların əldə olunması forması kimi göstərmək olar

Səhmlərin satışı

Müəssisələrin rekonstruksiyası

Ticarətin zəifləməsi

Kənd təsərrüfatının inkişafı

Ticarətin zəifləməsi, Kənd təsərrüfatının inkişafı

Sual: Xarici bazara çıxış formasını təşkil edir

Birbaşa investisiyalar

Portfel investisiyalar

Məhsul ixracı

Məhsul idxalı

Strateji investisiyalar

Sual: Birbaşa və portfel investisiyalarının fərqləndirici xüsusiyyəti hansılarla izah edilə bilər

Müəssisə fəaliyyəti üzərində nəzarət hüququ

Gəlirlərin əldə edilməsi

Yeni müəssisələrlə əməkdaşlıq

Məhsul satışının azalması

Ticarətin inkişafı

Sual: Birbaşa və portfel investisiyalarının arasında fərqlər hansılarla izah oluna bilər

Ölkələrin qanunvericiliyinə görə

BVF-nin metodikasına görə

ABŞ hökumətinin investisiya siyasətinə görə

Konstitusiyaya görə

Ölkələrin qanunvericiliyinə görə, Konstitusiyaya görə

Sual: İnvestisiya fəaliyyətində daha çox itkilərlə üzləşir

Strateji investor

Portfel investor

Qəbul edən şirkətlər

Xarici investor

Daxili investor

Sual: İnvestisiya mühitinin əsas tərkib hissəsinə daxildir

Xammal resurs bazası

İstehsal potensialı

İnfrastruktura

İstehlak potensialı

İstehsal potensialı

Sual: Dünya iqtisadiyatı üçün investisiyaların əhəmiyyəti?

Ölkələrin rəqabət qabiliyyətini artırır

Maliyyə bazarlarının integrasiyasını təmin etmir

Asılılığı dərinləşdirir

Milli iqtisadi imkanlardan istifadəni məhdudlaşdırır

İqtisadiyyatı zəiflədir

Sual: Dünya Bankı qrupunun aşağıdakı qurumu(ları) beynəlxalq investisiya münasibətlərini tənzimləyir

MIGA və ICSID

ICSID

MIGA

TRIMs

TRIMs Və MIGA

Sual: Beynəlxalq investisiya münasibətlərini tənzimləyən beynəlxalq sənədlərə daxildir

MIGA, ICSID, TRIMs

GATT, GATS, TRIMs

IFC, MIGA, ICSID

IFC, GATT, GATS

TRIMs , GATT, MIGA

Sual: Beynəlxalq investisiya münasibətlərini tənzimləyən beynəlxalq sənədlərə daxil deyildir

IFC, GATT, GATS

GATT, GATS, TRIMs

MIGA, ICSID, TRIMs

IFC, MIGA, ICSID

GATT , MIGA , IFC

Sual: Ümumdünya Ticarət Təşkilatının investisiya münasibətlərini tənzimləyən sənədi

TRIMs

TRIPs

MIGA

ICSID

GATT

Sual: MIGA beynəlxalq investisiya münasibətləri üzrə sızlaşması bu münasibətləri hansı aspektdən tənizmləyir?

İnvestisiyaların qeyri-ticari risklərlə əlaqədar aspektləri

İnvestisiyaların ticari risklərlə əlaqədar aspektləri

İnvestisiya mübahisələrinin həlli ilə əlaqədar aspektləri

İnvestisiya fəaliyyətinin normativ-hüquqi tənizmlənməsi ilə əlaqədar aspektləri

İnvestisiya fəaliyyətinin hüquqi tənizmlənməsi ilə əlaqədar aspektləri

Sual: ICSID-in (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) həll etdiyi beynəlxalq investisiya mübahisələrinin tərəfləri

Dövlət-xarici şirkət

Yerli şirkət- xarici şirkət

Xarici şirkət

Dövlət – Beynəlxalq təşkilat

Dövlət- Yerli şirkət

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən Ən çox himayə edilən ölkə prinsipində nə nəzərdə tutulur?

Hər yeni investora ən çox himayə edilən investorla eyni şərtlərin tətbiqi

Hər yeni investora ən güzəştli şərtləri tətbiq edərək onu himayə etmək

Hər yeni investora ən çox himayə edilən yerli investorla eyni şərtlərin tətbiqi

Ən çox himayə edilən xarici və yerli investorlara eyni şərtlərin tətbiqi

Ən çox himayə edilən xarici şərtlərin tətbiqi

Sual: İnvestisiya fəaliyyətinin tənzimlənməsində dövlətin funksiyaları aşağıdakılardır?

Hamısı

Tənzimləyici

Nəzrətedici

Stimullaşdırıcı

Tənzimləyici və nəzarət

Sual: Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxildir

Hamısı

Neoklassik nəzəriyyə

Neokeyns nəzəriyyəsi

Marksist nəzəriyyəsi

Neoklassik və neokeyns nəzəriyyəsi

Sual: Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxil deyil

İnhisarçı üstünlüklər nəzəriyyəsi

Marksist nəzəriyyəsi

Neokeyns nəzəriyyəsi

Neoklassik nəzəriyyə

Neokyens və Neoklassik

Sual: Aşağıdakıların hansı Hymerin “İnhisarçı üstünlüklər” nəzəriyyəsinə aid deyildir?

Nəzəriyyənin digər adı “Eklektik Paradigma”dır

Nəzəriyyə çərçivəsində fəaliyyətin üfüqi və şaquli integrasiyasını nəzərdə tutan bir neçə nəzəriyyəyə toxunulur

Nəzəriyyə yerli şirkətlərlə müqayisədə xarici şirkətlərin malik olduğu üstünlükləri təhlil edir

Ömətinin yaşam dövrü nəzəriyyəsi də bu nəzəriyyə çərçivəsində baxılan nəzəriyyələrdən biridir

Nəzəriyyənin digər adı yoxdur

Sual: Aşağıdakılardan biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aid deyildir:

Hər bir integrasiya razılaşması ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərə və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanmadan ölkənin inkişafına töhfələr verir

Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və sənayelərin lokal üstünlüklərindən asılı olaraq ortaya çıxır;

İntegrasiya razılaşmasından sonra qısa müddətdə regiondaxili ticarət və investisiya fəaliyyəti artır; uzun müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət və daha effektiv resurs bölgüsü nəticəsində BXİ axınları xeyli artır;

Regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olaraq ölkənin integrasiyadan faydalanma dərəcəsi də dəyişir

Ölkənin zəifləməsi ilə dəyişir

Sual: Aşağıdakılardan yalnız biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aiddir

Hər bir integrasiya razılaşmasının ölkənin investisiya fəaliyyətinə nə dərəcədə səmərəli təsir etdiyi ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklər

və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanaraq qiymətləndirilməlidir

Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklərindən asılı olmayaraq ortaya çıxır;

İntegrasiya razılaşmasından sonra qısa müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət şəraitində daha effektiv resurs bölgüsü nəticəsində BXİ fəaliyyəti xeyli genişlənir

Ölkənin integrasiyadan faydalanma dərəcəsi regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olmayaraq dəyişir

Hər bir əlaqənin ölkə iqtisadiyyatına təsiri

Sual: Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

Gömrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər artır

Gömrük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər artır

Gömrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər artır

Gömrük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər azalır

Gömrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər azalır və artır

Sual: İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi

maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi

hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?

pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması

Maraqlı tərəflərin təhlili Modulu

Sual: İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?

müsbət iqtisadi rentabelliyyənin yaranma ehtimalı

gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin

müəyyənləşdirilməsi

Gözlənilməyən xalis iqtisadi mənfəətin dəyəri

Sual: İnvestisiya qərarlarının alternativ perspektivlərdən qiymətləndirilməsi dedikdə nə nəzərdə tutulur?

Layihənin, layihədə iştirak edən çoxsaylı iştirakçıların perspektivindən qiymətləndirilməsi

Layihənin, investisiya planında nəzərdə tutulan xərclərin təsnifinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi

Layihənin maliyyələşmə mənbələrinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi

Layihənin investisiya dövrü və əməliyyat dövründə nəzərdə tutulmuş gəlir və xərclərinin təsnifinə əsasən müxtəlif perspektivlərdən qiymətləndirilməsi

Layihənin ölkənin iqtisadi rifahına təsir gücünün müəyyənləşdirilməsi

Sual: İnvestisiya layihəsinin ilkin texniki-iqtisadi qiymətləndirilməsi dedikdə ... nəzərdə tutulur

layihənin optimal həcmi, layihəyə başlanılma tarixi kimi məsələlərin təhlili

layihənin həyat dövrü ərzində nəzərdə tutulan pul vəsaitləri hərəkətinin təhlili

layihənin iqtisadi dəyərinin rasionallığının təhlili

layihənin maraqlı tərəflərinin gəlirlərinin təhlili

layihənin iqtisadi təsiri

Sual: İnvestisiya layihələrinin miqyasının artırılması dedikdə ... nəzərdə tutulur.

hər artırılan miqyasda marjinal xərc və marjinal gəlirlərin müqayisə olunaraq layihənin optimal həcminə qərar verilməsi

layihənin həyat dövrü ərzindəki xərc və gəlirlərinin müqayisəsi

ilk müsbət marjinal XCD-nin əldə olunduğu layihənin miqyasının müəyyənləşdirilməsi

ilk müsbət marjinal XCD-nin tapılması ilə müəyyənləşdirilən optimal həcmə qərar verilməsi

maraqlı tərəflərin təhlili mərhələsi

Sual: İnvestisiya layihəsinin optimal həcmi dedikdə ... nəzərdə tutulur

Layihənin XCD-sinin maksimumlaşdırıldığı həcm

Layihənin XCD-sinin sıfıra bərabər olduğu həcm

Layihənin XCD-sinin müsbət olduğu həcm

Layihənin XCD-sinin mənfi olduğu həcm

Layihənin XCD-sinin minimumlaşdırıldığı həcm

Sual: İnvestisiya layihəsinə doğru zamanda başlanılması qərarı ... əsaslanır

Layihə gəlir-xərclərinin kapital qoyuluşunun itirilən alternativ gəlirləri ilə müqayisəsi

Layihə gəlir-xərclərinin layihənin marjinal XCD-si ilə müqayisəsi

Layihə gəlir-xərclərinin iqtisadi səmərə ilə müqayisəsi

Layihə gəlir-xərclərinin layihənin rəşional uyğunluğu ilə müqayisəsi

Layihə gəlir-xərclərinin ləğvi planının müqayisəsi

Sual: İnvestisiya layihəsinin XCD-si nə zaman maksimum olur?

investisiya layihəsi doğru zamanda reallaşanda

investisiya layihəsi tezleşdiriləndə

investisiya layihəsi gecikdiriləndə

reallıqda XCD heç vaxt maksimum olmur

investisiya layihəsi ləğv ediləndə

Sual: Tezleşdirilən və ya gecikdirilən investisiya layihəsinin XCD-si doğru zamanlama ilə reallaşan investisiya layihəsinin XCD-si ilə müqayisədə ...olacaqdır

Daha aşağı

Daha yüksək

Maksimum

Minimum

Maksimum və minimum

Sual: Layihələrin düzgün zamanlamasının müəyyənleşdirilməsi ... əsasında aparılır

cari xərc, cari gəlir və gələcək gəlir, kapitalın alternativ xərc
dəyərlərinin müqayisəsini təklif edən funksiya
marjinal XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
layihənin həyat dövrü ərzində illər üzrə XCD dəyərlərinin müqayisəsini
təklif edən funksiya
layihənin həyat dövrü ərzində illər üzrə daxili rentabellik norması
əmsallarının dəyərlərinin müqayisəsini təklif edən funksiya
layihənin müəyyən ildə gəlirinin 0 olması zamanı

Sual: Bazardakı istehsalçı və istehlakçıların qəralarının müşahidəsi investisiya layihələrinin ... ilkin informasiya təklif edir.

iqtisadi təhlili zamanı iqtisadi gəlir və xərclərin hesablanması üçün
maliyyə təhlili zamanı maliyyə cəhətdən gəlir və xərclərin hesablanması
üçün
maraqlı tərəflərin təhlili zamanı distributiv təhlil üçün
risk təhlili zamanı
hesabat zamanı

Sual: İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı iqtisadi gəlir və xərclərin hesablanması üçün ilkin informasiya ... əldə olunur

Bazardakı istehsalçı və istehlakçıların qəralarının müşahidəsindən
Marjinal xalis cari dəyərlərin müqayisəsindən
Layihənin daxili rentabellik normasının kapitalın alternativ gəlirləri ilə
müqayisəsindən
Layihənin ilkin texniki-iqtisadi qiymətləndirilməsindən
Layihənin hesabatından

Sual: Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisi yoxdursa ...

layihənin maliyyə və iqtisadi dəyərləri arasında fərq olmayacaqdır

layihənin maliyyə dəyəri iqtisadi dəyərindən yüksək olacaqdır

layihənin iqtisadi dəyəri maliyyə dəyərindən yüksək olacaqdır

Layihənin maliyyə və iqtisadi dəyərləri arasında fərq olacaqdır ...

layihənin maliyyə dəyəri yüksə və iqtisadi dəyəri aşağı olacaq

Sual: Layihənin maliyyə və iqtisadi dəyərləri arasında fərq olmaması ...

Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir qazancı və ya itkisinin olmaması deməkdir

Ölkədə məcmu iqtisadi səmərənin yüksək olması deməkdir

Ölkədə məcmu qazancın məcmu itkini kompensasiya etməsi deməkdir

Ölkədə iqtisadi rasionallıq olduğunu deməkdir

Ölkədə irrasionalıq olduğunu deməkdir

Sual: İnvestisiya layihəsi nə zaman iqtisadi cəhətdən uyğun hesab olunur?

Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə

Layihənin xalis iqtisadi itkisi layihənin xalis iqtisadi qazancından yüksəkdirsə

Layihənin XCD-si maksimum olduqda

Layihə iqtisadi cəhətdən optimal həcmdə həyata keçirildikdə

Layihə minimal həcmdə həyata keçirildikdə

Sual: Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə ...

investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunur

investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunmur

investisiya layihəsinin iqtisadi səmərəsi aşağıdır

investisiya layihəsinin rasionallığı aşağıdır

investisiya layihəsinin rasionallığı yuxarıdır

Sual: İqtisadi cəhətdən uyğun olan layihənin qəbul olunmasındakı rasionallıq aşağıdakılardan hansında əks olunur?

Layihənin xalis qazancının layihə nəticəsində uduzanların itkilərini kompensasiya etməsi

Layihənin XCD-sinin maksimum olması

Layihənin optimal həcmnin düzgün müəyyənləşdirilməsi

Layihəyə doğru zamanlama ilə başlanılması

Layihənin planının hazırlanması ilə

Sual: İnvestisiya layihələrinin iqtisadi təhlili zamanı tətbiq edilən metodologiyaya əsasən istehlakçı artıqlığı (consumer surplus)

İstehlakçının hər hansı kəmiyyət üçün ödəməyə razılaşdığı məbləğ və faktiki olaraq ödədiyi məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

İstehlakçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

İstehsalçının hər hansı məhsul kəmiyyətini təklif etməyə hazır olduğu məbləğlə faktiki olaraq bazarda mövcud olan məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

İstehsalçı üçün maksimum və minimum iqtisadi səmərənin əldə olunduğu məbləğ arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

İstehsalçı üçün ümumi gəlir arasındakı fərqi ifadə edən sahəyə bərabərdir

Sual: İnvestisiya layihələrinin iqtisadi təhlili çərçivəsində hesablanan “məcmu iqtisadi qazanc” aşağıdakılardan hansı cavabda daha düzgün əks olunmuşdur?

Məcmu iqtisadi qazanc = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi

Məcmu iqtisadi qazanc = istehsalçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə

iqtisadi qazanc = istehlakçının istehlakçı artıqlığı sahəsi ilə ifadə olunan iqtisadi səmərə

Məcmu iqtisadi qazanc = istehlakçı artıqlığı sahəsi + istehsalçı artıqlığı sahəsi

Məcmu iqtisadi qazanc = istehlakçı azlığı + az satış

Sual: İnvestisiya layihələrinin maraqlı tərəflərin təhlili çərçivəsində layihə gəlirlərinin bölüşdürülməsinin təhlili üçün aşağıdakı terminlərdən hansı işlənilir?

distributiv təhlili

maliyyə təhlili

iqtisadi təhlil

risk təhlili

siyasi təhlili

Sual: İnvestisiya layihələrinin “distributiv təhlili” dedikdə ... nəzərdə tutulur

layihə gəlirlərinin bölüşdürülməsinin təhlili

layihənin həyat dövrü ərzində gəlir və xərclərinin bölüşdürülməsi

layihənin maliyyə və iqtisadi dəyərlərinin bölüşdürülməsi

Kreditin qaytarılma dövrü ərzində borc ödənişinin bölüşdürülməsi

Layihənin planının təhlili

Sual: Distributiv təhlil” zamanı hansı məbləğ layihənin müxtəlif tərəfləri arasında bölüşdürülür?

Layihənin iqtisadi və maliyyə dəyərləri arasındakı fərqi ifadə edən məbləğ

Layihənin gələcək və cari dəyərləri arasındakı fərqi ifadə edən məbləğ

Layihədən əldə oluna biləcək maksimum iqtisadi səmərəni ifadə edən məbləğ

Layihənin maksimum xalis cari dəyərini ifadə edən məbləğ

Layihənin minimum xalis cari dəyərini ifadə edən məbləğ

Sual: Milli iqtisadiyyatın müxtəlif iştirakçı qruplarının qazanc və xərclərinin bölüşdürülmə nisbətləri hansı əlavə iqtisadi təsir parametri çərçivəsində nəzərdən keçirilir?

Cəmiyyətdə qazanc və itkilərin bölüşdürülmə əmsalları parametri

Büdcə vəsaitlərinin kölgə qiyməti parametri

Təməl ehtiyacların ödənilməsi parametri

Mənfəət-xərc əmsalları parametri

Büdcə vəsaitlərinin artan XCD hesabına maliyyələşdirilməsi

Sual: Birbaşa xarici investisiya axınlarının istiqamətlərinə aid edilmir

İnkişaf etmiş ölkələrdən inkişaf etmiş ölkələrə

İnkişaf etməkdə olan ölkələrdən inkişaf etmiş ölkələrə

İnkişaf etmiş ölkələrdən tranzitiv ölkələrə

Yeni sənaye ölkələrindən tranzitiv ölkələrə

İnkişaf etmiş ölkələrdən yeni sənaye ölkələrinə

Sual: ÜTT-yə daxil olarkən nəzəri olaraq Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa xarici investisiyalar

Artar

ilk illərdə azalar, sonrakı mərhələlərdə artar

ilk illərdə artar, sonrakı mərhələlərdə azalar

azalar

kəskin şəkildə azalar

Sual: Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə beynəlxalq investisiyalar neçə qrupda təsnifləşdirilir?

2 qrupda

4 qrupda

5 qrupda

3 qrupda

6 qrupda

Sual: Maliyyə və yaxud ssuda kapitalı formasında həyata keçirilən beynəlxalq investisiya sahibinə hansı formada gəlir gətirir?

faiz formasında

dividend formasında

həm faiz, həm də dividend formasında

investisiya qəbul edən ölkənin büdcəsindən investisiya sahibinə verilən mükafat formasında

yatırılan investisiya özünüödəyən sonra onun sahibinə investisiya qəbul edən ölkə tərəfindən illik faiz formasında

Sual: Birbaşa xarici investisiyalar ibarətdir

yalnız kapital resurslarından

yalnız qeyri-maddi aktivlərdən

qeyri-maddi aktivlərdən və gözlənilən gəlirlərdən

kapital resurslarından və dividend formasında gözlənilən gəlirlərdən

kapital resurslarından və qeyri-maddi aktivlərdən

Sual: İnvestisiya layihələrinin təhlili nəyə əsaslanmalıdır?

Məntiqsiz ardıcılığa

Kapitalın qoyuluşunun maliyyələşdirilməsi ilə yanaşı, müəyyən məntiqi ardıcılığa

İstiqrazlara

Kreditlərə

Məhsul istehsalına

Sual: Xüsusi kapital nə deməkdir?

Bankların, firmaların və.s ölkədəki vəsaitləridir

Xüsusi firmaların, bankların və.s qeyri-dövlət təşkilatlarının xaricə köçürülən vəsaitləridir

Xaricdən köçürülən vəsaitləridir

Fiziki şəxslərin vəsaitləri

Hüquqi şəxslərin vəsaitləri

Sual: Qeyri-maddi aktivlərə aid edilmir

Şirkətin əldə etdiyi lisenziyalar

nou-hoular

idarəetmə təcrübəsi

ticarət markaları (brendlər)

reinvestisiya olunmuş gəlirlər

Sual: Portfel investisiya formasında kapital nələrə və hansı sahələrə yatırılır?

Bank sektoruna və qiymətli kağızlara

istehsal sahələrinə və qiymətli kağızlara

yalnız qiymətli kağızlara

səhmlərə və qiymətli kağızlara

yalnız səhmlərə

Sual: Derivativlər dedikdə nə başa düşülür?

opsionlar, forward kontraktları və svop əqdlər

yalnız opsionlar

yalnız forward kontraktları

yalnız svop əqdlər

müddəti 1 ildən çox olan sertifikatlar və depozitlər

Sual: İnvestisiya iqlimi dedikdə başa düşülür

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən iqtisadi amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən siyasi amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən sosial amillərin məcmusu

**xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən
hüquqi, iqtisadi siyasi və sosial amillərin məcmus**

Sual: İnvestisiyanın qocalması” deyiləndə başa düşülür

**uzunmüddətli perspektivdə BXİ-lər xərclərin artmasına gətirib çıxarır,
ola bilər ki, gəlirlər formasında ölkədən çıxarılan resursların həcmi yatırılan
BXİ-lərin həcmi üstələsin**

uzunmüddətli perspektivdə BXİ-lərdən əldə edilən gəlirlər investisiya qəbul
edən ölkənin iqtisadiyyatına yenidən mərhələ-mərhələ yatırılır

uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin hasilat sənayesinə
kapitalın yatırılması

uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin maşınqayırma
sənayesinə kapitalın yatırılması

uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin kənd təsərrüfatı
sahəsinə kapitalın yatırılması və əldə edilən gəlirlərin həmin ölkənin
iqtisadiyyatına reinvestisiya edilməsi

Sual: Aşağıda göstərilənlərdən hansı investisiya rejimləri növünə aid deyil?

daha əlverişli şəraitin yaradılması rejimi

qarşılıqlı faydalılıq prinsipinə əsaslanan rejim

milli rejim

ədalətli və bərabər hüquqlu rejim

şəffaflıq rejimi

Sual: Aşağıda göstərilənlərdən hansı bölmə ikitərəfli investisiya razılaşmalarında
olmur?

razılaşmanın predmeti və onun fəaliyyət müddəti

razılaşmanın fəaliyyət müddəti ərzində investor tərəfindən investisiyanı qəbul edən ölkənin dövlət büdcəsinə köçürüləcək vergilərin həcmi
investisiya qəbul edən ölkənin investisiyanı qəbul etmə şərtləri
investora münasibətdə investisiya rejimi şərtləri
investor tərəfindən kapitalın və gəlirlərin ölkə xaricinə köçürülməsi şərtləri

Sual: Kapitalın beynəlxalq hərəkəti neoklassik nəzəriyyəsinin banisi kimdir?

Adam Smit

David Rikardo

Con Stüart Mill

E. Hekşer

Beptil Olin

Sual: Birbaşa xarici investisiya dedikdə nə başa düşülür?

Kapitalın ixrac edilməsi yolu ilə yaradılmış bir neçə nəzarətin təmin edilməsi və mənfəətin dividend formasında mənimsənilməsi

Kapitalın ixrac edilməsi yolu ilə mənfəətin faiz formasında mənimsənilməsi

Kapitalın pul formasında ixrac pul formasında ixrac edilməsi yolu

iləxammal və digər iqtisadi resurslarla çıxışın əldə verilməsi

Kapitalın pul formasında ixrac edilməsi

Kapitalın avadanlıqlar şəklində ixrac edilməsi

Sual: Səhm anlayışı altında başa düşülür

Səhmdar cəmiyyətinin kapitalında sahibkarın iştirakını təsdiqləyən qiymətli kağız

Səhmdar cəmiyyətinin idarə heyətində üzvlüyünü təsdiqləyən hüquqi sənəd

Dövlətin maliyyə maliyyə dövriyyəsinə buraxdığı istiqrazlar

Korporasiyanın sahibkarlığının təsdiqləyən və ona mütəmadi imkan verən hüquqi sənəd

Bankların dövriyyəyə buraxdığı istiqrazlar

Sual: Anderrayting dedidə nə başa düşülür

qiymətli kağızlar fond bazarında alınması üzrə əməliyyatlar

Dövlət istiqrazlarının fond bazarlarından alınması üzrə əməliyyatlar

Sonradan ayrı-ayrı aktivlərdə yerləşdirmək məqsədilə yeni emissiya olunmuş qiymətli kağızların alınması ilə əlaqədar aparılan əməliyyatlar

Qiymətli kağızların xarici fond bazarlarında alqı satqısı ilə bağlı olan əməliyyatlar

Sonradan ayrı-ayrı aktivlərdə yerləşdirmək məqsədilə əvvəllərəmissiya olunmuş qiymətli kağızların alqı-satqısı ilə əlaqədar aparılan əməliyyatlar

Sual: Vençur maliyyələşməsi deyəndə nə başa düşülür

Böyük risklə səciyyələnən ənənvi fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi

böyük risklə səciyyələnən yeni fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi

ən aşağı risklə səciyyələnən ənənvi fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi

ən aşağı risklə səciyyələnən yeni fəaliyyət sahələrinə qoyulan investisiyaların maliyyələşdirilməsi

informasiya texnologiyalarına qoyulan investisiyaların maliyyələşdirilməsi

Sual: İnvestisiyaların diversifikasiyası dedikdə nə başa düşülür?

ancaq yeni sənaye ölkələrinin korporasiyaların əsas olan investisiya strategiyası növü

şirkətin digər şirkətlərdə birgə investisiya fəaliyyətinin həyata keçirilməsi

investisiya fəaliyyətinin genişləndirilməsi və yaxud dəyişdirilməsi ilə əlaqədar olan investisiya strateji növü

investisiya fəaliyyətinin xarici ölkələrin iqtisadiyyatında genişləndirilməsi

şirkətin investisiya fəaliyyətinin dayandırılması

Sual: İnvestisiya portfeli dedikdə başa düşülür

Müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış makro səviyyədə həyata keçirilən kapital qoyuluşunun məcmusu

müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış yalnız mikro səviyyədə və yalnız istehsal sahələrinə edilən kapital qoyuluşu

Şirkətin eyni zamanda bir neçə sahibkarlıq obyektlərinə edilən investisiyaların məcmusu

şirkətin eyni zamanda həm ölkə daxilində ,həm də xarici ölkələrdə sahibkarlıq obyektlərinə edilən investisiyaların məcmusu

müəyyən investisiya strategiyasına uyğun formalaşdırılmış investisiya obyektlərinə kapital qoyuluşu məcmusu

Sual: İnvestisiya riski dedikdə başa düşülür

investisiya fəaliyyəti şəraitinin qeyri-müəyyənliyi ilə bağlı olaraq kapital və yaxud gəlir formasında maliyyə itgilərinin yaranması ehtimalı

investisiya fəaliyyətinin müəyyənliyi ilə bağlı olaraq yalnız gəlirin itirilməsi ehtimalı

investisiya rejiminin pisləşməsi şəraitində işə qoyulmuş kapitalın bütövlüdə itirilməsi

investisiya rejiminin pisləşməsi şəraitində yalnız gözlənilən gəlirin itirilməsi

ixrac edilmiş kapitalın kapital idxal edən ölkədə inqilab baş etməsi
nəticəsində itirilməsi

Sual: İnvestisiya bazarı dedikdə başa düşülür

investisiya üçün lazım olan resursların satış bazarı

investisiya resurslarının alqı-satqısının daxili və xarici bazarı

istehsalı təşkil etmək üçün lazım olan avadanlıqların satış bazarı

**istehsalı və mal daşımalarını təşkil etmək üçün lazım olan avadanlıqların
və nəqliyyat vasitələrinin alqı-satqı bazarı**

investisiya tələbini və təklifini təmsil edən investisiya subyektlərinin
qarşılıqlı təsiri nəticəsində formalaşmış iqtisadi münasibətlərin məcmusu

Sual: İnvestisiya fondu “ dedikdə başa düşülür

istehsal sahələrinə kapital qoyuluşunu təşkil edən təşkilat

bütün iqtisadi fəaliyyət sahələrinə kapital qoyuluşunu təşkil edən təşkilat]

yerli qiymətli kağızlar bazarında alqı-satqı fəaliyyəti ilə məşğul olan
təşkilat

**yalnız qiymətli kağızlar bazarında fəaliyyətini həyata keçirən və səmdar
cəmiyyəti formasında fəaliyyət göstərən təşkilat;**

yalnız qiymətli kağızlar bazarında fəaliyyətin həyata keçirən qeyri-büdcə
fondları

Sual: Transmilliləşmə” indeksi nəyi göstərir?

Şirkətin beynəlxalq biznesə cəlb olunma dərəcəsi

Şirkətin kapital ixracının həcmi

Şirkətin xarici filiallarında işləyənlərinin kəmiyyəti

Şirkətin xarici ölkə bazarlarındakı satış həcmi

Şirkətin əsas fəaliyyət sahəsindən fərqli sahələrə xarici ölkələrdə investisiya qoyuluşlarının artımını

Sual: Kapitallaşma” dedikdə başa düşülür

dövlət büdcələri vasitəsi ilə korporativ vəsaitlərin qovuşaraq kapitala çevrilməsi

dövlət büdcəsi vəsaitlərinin kapitala çevrilməsi

şirkətin vəsaitlərinin (xalis gəlirin bir hissəsinin dividendlərin və s.) kapitala çevrilməsi,hansıki nəticə etibarı ilə şirkətin xüsusi vəsaitlərinin həcmi artırır

şirkətin vəsaitlərinin yalnız xarici ölkələrdə kapitala çevrilməsi

şirkətin gəlirlərinin bir hissəsinin yenidən əsas fəaliyyət sahəsinə yatırılması

Sual: Fond bazarının kapitallaşması hansı göstərici ilə müəyyənləşdirilir?

dövriyyədə olan qiymətli kağızların məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan imtiyazlı səhmlərin məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan dövlət imtiyazlarının məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan xarici korporasiyaların səhmlərinin məcmu bazar dəyəri

göstəricisi ilə

dövriyyədə olan qiymətli kağızların orta nominal dəyəri göstəricisi ilə

Sual: Beynəlxalq investisiya qoyuluşu dedikdə başa düşülür

kapitalın bir qitədən başqa qitəyə keçərək mənfəətli sahələrdə yerləşdirilməsi

iki və yaxud bir neçə ölkə arasındakı müqaviləyə əsasən investisiyaların qarşılıqlı hərəkəti proses

regional iqtisadi integrasiya blokuna daxil olan ölkələr arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti proses

iki regional iqtisadi integrasiya bloku arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti prosesi

kapitalın sərhəddləri keçərək digər ölkələrin iqtisadiyyatına qoyuluşu prosesi, beynəlxalq investisiya əmtəələrinin alqı-satqısı

Sual: Qiymətli kağızlar portfeli dedikdə başa düşülür

qiymətli kağızlar saxlanılan portfel(çanta

əldə edilmiş qiymətli kağızlardan ibarət investisiya portfeli

yalnız portfel investisiyalardan ibarət olan investisiya portfeli

yalnız bir iqtisadi sahədə fəaliyyət göstərən korporasiyaların səhmlərinin alınaraq investisiya portfelinin formalaşdırılması

yalnız dövlət istiqrazlarından ibarət olan investisiya portfeli

Sual: Balanslaşdırılmış investisiya portfeli dedikdə başa düşülür

iki korporasiya arasında bağlanmış müqaviləyə əsasən investisiya portfellərinin bərabərləşdirilməsi

iki dövlət arasında əldə edilmiş szişə əsasən investisiya portfellərinin bərabərləşdirilməsi

ayrı-ayrı investisiya pbyektlərindən ibarət olaraq gəlirlərini, risklərini və linkvidliyini balanslaşdırılması ilə səciyyəolənən investisiya portfeli

istehsala və satışa qoyulan kapitalın balanslaşdırılması ilə səciyyəolənən investisiya portfeli

birbaşa xarici investisiyalarla portfel investisiyaların nisbətini nəzərə alaraq formalaşdırılan investisiya portfeli

Sual: Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır

ikiterəfli sazişlər

çoxtərəfli sazişlər
milli və beynəlxalq hüquq
qlobal hüquq
dövlət

Sual: Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür

gömrük tarifləri tətbiq olunmayan ərazi
müəyyən ölkənin muxtar ərazisi
rüsümsuz anbar zonası
rüsümsuz ticarət zonası

xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi

Sual: Müxtəlif risklərin sığortalanması üzrə xidmətlər kompleksı necə adlanır

maliyyə xidmətləri
marketing xidmətləri
sığorta xidmətləri
bank xidmətləri
konsaltinq xidmətləri

Sual: Müasir dövrdə valyuta kursu

qızıl paritetə əsaslanır
sikkə paritetinə əsaslanır
valyuta paritetinə əsaslanır
dollara əsaslanır

Avroya əsaslanır

Sual: İdxal rüsumlarının tətbiqindən kim itirir

idxal ölkəsinin istehlakçıları

idxal ölkəsinin istehsalçıları

gömrük tarifi tətbiq edən ölkə

ixrac ölkəsinin istehlakçıları

ixrac ölkəsinin istehsalçıları

Sual: Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil

korporasiyalar

hökumət təşkilatları

kommersiya bankları

ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər

birgə müəssisələr

Sual: Portfel investisiyalar nə cür həyata keçirilir

texnologiyanın ötürülməsi yolu ilə

pul formasında kapitalın ötürülməsi yolu ilə

ixtisaslı kadrların göndərilməsi yolu ilə

elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə

yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

Sual: Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil

kapitalın qaçışı nəzəriyyəsi

postsənaye cəmiyyəti nəzəriyyələri

mütləq üstünlüklər nəzəriyyəsi
miqyas effekti nəzəriyyəsi
müqayisəli üstünlüklər nəzəriyyəsi

Sual: Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır

E.Xekşer, Q.Xaberler

A.Smit, D.Rikardo

R.Vernon, J.Kravis

M.Porter, B.Olin

P.Samuelson, V.Stolper

Sual: Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

birbaşa investisiyalar

injiniring xidmətləri

borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri

iqtisadi kömək

portfel investisiyaları

Sual: Texnologiyaların ötürülməsinin ən mühüm forması hansıdır

lisenziya müqavilələri

inciniring müqavilələri

françayzing müqavilələr

forfeyting

faktoring

Sual: Aşağıdakılardan biri valyutanın bazar məzənnəsinə təsir edən struktur amillərinə aid deyil

spekulyativ valyuta əməliyyatları

ölkənin tədiyyə balansının vəziyyəti

ayrı-ayrı ölkələrdə faiz dərəcələrinin müxtəlifliyi

valyuta məzənnəsinin dövlət tənzimlənməsi

iqtisadiyyatın açıqlıq dərəcəsi

Sual: Aşağıdakılardan biri milli valyuta sisteminin tərkib elementlərindən deyil

milli pul vahidi (milli valyuta)

valyuta məhdudiyyətlərinin mövcudluğu və ya yoxluğu

ölkənin beynəlxalq hesablaşmalarının həyata keçirilməsi qaydası

milli valyuta bazarı və qızıl bazarı rejimi

valyuta paritetləri və məzənnələri mexanizmi

Sual: Aşağıdakılardan yalnız biri kapitalın beynəlxalq hərəkətini stimullaşdıran amillərdəndir

milli iqtisadiyyatların qarşılıqlı asılılığının güclənməsi

xarici ticarət dövlətinin 40%-ə qədərində qeyri-tarif məhdudiyyətlərə məruz qalması

qara bazarda valyuta kursunun rəsmi kursdan 20% və daha çox kənarlaşması

rüsumların orta səviyyəsinin 40% və daha çox olması

mühüm ixrac məhsulları üzərində dövlət inhisarının mövcudluğu

Sual: Aşağıdakılardan biri texnologi mübadilənin kommersiya formalarına aid deyil

injiniring xidmətləri

mütəxəssislərin miqrasiyası

idarəetmə müqavilələri

ixtisaslı işçi qüvvəsinin hazırlanması

yeni texniki texnologi işləmələr bazasında maşın və avadanlıqların yaradılması

Sual: Texnoloqiyların ötürülməsinin mühüm forması hansıdır

lisenziya müqavilələri

injiniring müqavilələri

françayzing müqavilələri

forfeyting

faktoring

Sual: M.Porterə görə rəqabət üstünlüyünün əsas mənbələrinə aid deyil:

fəaliyyətin təşkilinin yeni üsul və metodları

əldə edilə bilən təbii resursların mövcudluğu

əsas rəqiblərin seçdikləri rəqabət dairəsindən fərqli sahənin seçilməsi

qlobal rəqabət strategiyasına keçilməsi

istehsalın yeni texnologiya və komponentlərinin tətbiqi

Sual: Kapitalın beynəlxalq hərəkəti anlayışına aid deyildir

Xarici partnyorlarla əməliyyatlar üzrə ödənişlər

5 ildən az olmayan müddətə xarici partnyorlara borcların verilməsi

Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin səhmlərinin əldə edilməsi

Kapitalın yerləşdirilməsi məqsədi ilə xarici şirkətlərin istiqrazlarının əldə edilməsi

Yerli şirkətlərin səhm və istiqrazlarının əldə edilməsi

Sual: AİZ (azad iqtisadi zonaların) yaradılması üçün zəruri olmayan şərtləri qeyd edin

Beynəlxalq hava limanlarının mövcudluğu

İşçi qüvvəsi ilə təminat

Beynəlxalq bazarlarla nəqliyyat və telekommunikasiya əlaqəsi

Yüksək ixtisaslı və təhsilli işçi qüvvəsinin mövcudluğu

İnkişaf etmiş işgüzar və sosial infrastruktur

Sual: Spot-bazar dedikdə nə başa düşülür?

valyutanın nəqliyyatla çatdırılması bazarı

valyutanın birbaşa çatdırılması bazarı

ABŞ dolları və yapon ienası satılan bazar

Aİ ölkələrinin valyuta bazarları

Sinqapur valyuta bircası

Sual: Avrovalyuta bazarı nə vaxt yaranmışdır?

1930-ju illərdə

1950-ci illərin sonlarında

dərhal II dünya müharibəsindən sonra

1960-jı illərin sonlarında

SSRİ dağıldıqdan sonra

Sual: Kapital ixrajında biznes subyektinin əsas məqsədi nədir? beynəlxalq rəqabətə davamlılığın təmin edilməsi

inkişaf etməkdə olan ölkələrə yardım göstərilməsi

mənfəətin maksimumlaşdırılması

bazar iqtisadiyyatının prinsiplərinin yayılması

şirkətin məhsullarının xarici bazarlarda reklam etdirilməsi

Sual: Aşağıda göstərilən səbəblərdən hansı kapital ixrajını şərtləndirən səbəblərə aid edilmir?

kapitalın “nisbi” artıqlığı

xarici ölkələrdə işçi qüvvəsinin uşuzluğu

vətənpərvərlik hisslərinin aşağı olması

kapitalı qəbul edən ölkədə əlverişli investisiya iqliminin olması

kapital ixraj edən ölkədə iri korporasiyaların fəaliyyətini məhdudlaşdıran antiinhisar qanunlarının fəaliyyəti

Sual: Xarici investisiya idxalının tempinə görə MDB məkanında birinji ölkə hansıdır?

Rusiya

Türkmənistan

Azərbaycan

Qazaxıstan

Ukrayna

Sual: Aşağıdakı TMK-dan hansının fəaliyyəti birbaşa istehsalla bağlı deyildir?

Bayer

Jeneral-Elektriks

Daymler-Kraysler

Wail-Mart-Stores

Sumitomo

Sual: Aşağıdakı TMK-dan hansının brendi dünyada ən bahalı brend kimi sayılır?

Pepsi

Coca-Cola

Marlboro

Philips

Nescafe

Sual: ABŞ-ın General Motors” şirkətinin əsas fəaliyyət sahəsi nədir?

pərakəndə satış

neft emalı

avtomobil və raket istehsalı

energetika

çoxsahəli

Sual: İnvestisiya resursları əgər qiymətli kağızların alınmasına yönəldilirsə, o, resursu formasını alır?

Innovasiya

Müəssisə

Maliyyə

Xarici

Istehlak

Sual: investisiyalar kapitalın hər hansı iqtisadi sahəyə və ya müəssisəyə qoyuluşudur?

Maliyyə

Xarici

Daxili

Real

Portfel

Sual: İstehsal vasitələrinin istehsalı və yığımı prosesi əks etdirir?

Investisiya qoyuluşunu

Innovasiyanı

Budcə yığılmasını

Inkişafı

Istehlakı

Sual: İ nvestisiya tətbiq olunması formasından asılı olmayaraq imkan yaradır?

Ticarətin inkişafına

Cəmiyyətin real kapitalının arıtılmasına

Müəssisənin inkişafına

Istehsalın güclənməsinə

Satışın artmasına

Sual: İnvestisiya layihələrinin hazırlanmasının əsas məqsədi nədir?

Təhsili inkişaf etdirmək

Xidmət istehsalını həyata keçirmək, səhmdarlara və ölkə iqtisadiyyatına gəlir gətirmək

Kənd təsərrüfatını inkişaf etdirmək

əhaliyə yardım etmək

iqtisadiyyatı zəiflətmək

Sual: Texnologiya istehsalı nə ilə bağlı bir prosesdir?

Tədqiqat və informasiya

Innovasiya

Investisiya

Maliyyə

Ticarət

Sual: Texnologiya neçə mənbədən təmin edilir?

5

4

9

3

6

Sual: Milli iqtisadiyyatın formalaşmasında mühüm struktur yardım funksiyalar hansılardır?

Innovasiyalar

Daxili və xarici investisiyalar

Texnologiyalar

Istehsal

Istehlak

Sual: Bazar iqtisadiyyatlı ölkələrdə ümumi milli məhsulda əhəlinin istehlakına yönəldilən son məhsulun payı neçə faizdir?

25-30%

40-50%

60-65%

70-75%

80-85%

Sual: Bazar iqtisadiyyatlı ölkələrdə yığıma yönəldilən son məhsulun payı neçə faizdir?

20-27%

40-45%

50-55%

60-65%

30-35%

Sual: Yığıma və istehlaka ayrılan resursların makroiqtisadi tənzimsizliyi yalnızazalmasına aparıb çıxarır?

Ticarətin

Büdcənin

əhəlinin yaşayış səviyyəsinin

istehsalın

istehlakın

Sual: Əgər kənd təsərrüfatı sahəsinə investisiyalar azalarsa, onda bu sferada məşğul olanlar arasında.....artacaq?

İşçilər

İşsizlik

Maliyyə

Investisiya

Innovasiya

Sual: Kənd təsərrüfatı sahəsinə investisiyalar azalarsa onda onların.....aşağı düşəcəkdir?

Məcmu gəlirləri

Yaşayış vəziyyətləri

Investisiyaları

Innovasiyaları

İstehlakı

Sual: Əhəlinin əmanətlərinin investisiyaya cəlb olunması prosesinin təşkilindəxüsusi rol oynayırlar?

Nazirliklər

Kommersiya bankları

Mərkəzi bank

Xarici ölkələr

Innovasiyalar

Sual: Bazar iqtisadiyyatına keçid sahibkarlıq fəaliyyətinin yüksək sferasına doğru hərəkətini şərtləndirir.?

Istehsal

Istehlak

Risk

Rəqabət

Inkişaf

Sual: Təhlükəsizliyin və müəyyən xidmətlərin dövlətin etdiyindən daha yüksək dərəcədə təmin olunması üçün lazımdır.?

əlavə xərc ödəmək

əlavə xərc ödəmək

investisiya qoyuluşu etmək

banka müraciət etmək

ticarətdən geri çəkilmək

Sual: Müasir dövrdə iqtisadi əsasının təməli artıq mülkiyyət və maliyyə münasibətlərində də qoyulmaqdadır?

Istehsalın

Istehlakın

Cinayətkarlığın

Inkişafın

Tənəzzülün

Sual: İqtisadi cinayətkarlıq hazırkı dövrdə təkcə iqtisadi yox, həm də stabilliyə real təhlükə yaradır?

Mədəni

Siyasi

Sosial

Həm siyasi, həm də sosial

İctimai

Sual: Kommersiya sirrinin müdafiəsi planı neçə mərhələdən ibarətdir?

6

4

2

5

3

Sual: Kommersiya sirrinin oğurlanmasının neçə %-i telefon danışqları vasitəsilə baş verir?

30-40%

50-60%

15-20%

5-10%

25-30%

Sual: Kommersiya sirrinin oğurluğunun neçə %-i işçilərin satın alınması vasitəsilə baş verir?

40-60%

60-70%

45-50%

30-50%

75-85%

Sual: Bütün biznesmenlər onu da bilir ki, hər bir riskxarakterə malik olur?

Uçlü

İkili

Dördlü

Beşli

Altılı

Sual: İnvestisiya qərarının alınmasına təsir edən əsas amillərdən biri müəssisənin

.....

məqsədləridir

informasiyalarıdır

xarakteristikalarıdır

fəaliyyətidir

funksiyalarıdır

Sual: Dövlət investisiya fəaliyyətinin tənzimlənməsində mexanizmlərdən daha fəal istifadə etməlidir?

Siyasi

Sosial

İqtisadi

İctimai

Mədəni

Sual: Birbaşa investisiyalar müddətə iqtisadi maraq əldə etmək məqsədilə həyata keçirilir.?

Orta

Uzun

Qısa

Həm qısa həm orta

Uzun qısa və orta

Sual: Neçənci ildən portfel investisiyaların həcmi artmağa başlayıb?

2001

1990

1995

1996

1998

Sual: İnvestisiyaların həcmnin əksər hissəsi hansı ölkələrin payına düşür?

İEOÖ-lərin

İEO-lərin

Afrika ölkələrinin

Asiya ölkələrinin

Avropa ölkələrinin

Sual: Portfel investisiyaların neçə faizi İEO-lərin payına düşür?

65%

78%

85%

95%

97%

Sual: Xarici investisiya qoyuluşunun neçə forması var?

- 5
- 8
- 6
- 4
- 2**

Sual: Xarici investisiya qoyuluşunun formaları hansılardır?

- Daxili və xarici
- Sahibkar və borc**
- Xüsusi və ümumi
- Sahibkar və xüsusi
- Daxili və ümumi

Sual: Azərbaycan investisiya cəlb olunması məqsədi ilə hansı siyasət həyata keçirilir?

- Açıq qapı**
- Bağlı qapı
- Innovasiya
- Maliyyə
- İstehsal

Sual: Azərbaycanda ilk xarici kapital olan Nobel qardaşları neçənci ildə gəlirlər?

1875

1876

1877

1878

1879

Sual: Proforma nədir?

İnvestisiyadan gələn dəqiq gəlir cədvəlidir

İnvestisiyadan gələn təxmini gəlirlərin cədvəlidir

İstehsal edilmiş məhsulun həcmnin cədvəlidir

İstehlak edilmiş məhsul həcmnin cədvəlidir

Xarici şirkətlərin hesabat cədvəlidir

Sual: Proformanın hazırlanmasında məqsəd nədir?

Müəssisənin tənəzzülünü göstərmək

İstehsal etdiyi məhsul həcmi göstərmək

Alıcıların sayını göstərmək

Müəssisənin gələcəkdə reallaşacaq gəlirini göstərməkdir

İstehlak etdiyi məhsulun həcmi göstərmək

Sual: Rəsmi kapital nə deməkdir?

Hökumətin və ya hökumətlər arası təşkilatların qərarlarına əsasən xaricə köçürülən və ölkəyə qəbul edilən büdcə vəsaitləri

Şirkətlərin vəsaitləri

Əhalinin vəsaitləri

Huquqi şəxslərin vəsaitləri

Xarici şirkətlərin vəsaitləri

Sual: Risk və qeyri-müəyyənlik nə ilə bağlıdır?

İstifadə mərkəzlərinin müəyyənləşməsi ilə

İstehsal sahələrinin müəyyənləşməsi ilə

İstehlak sahələrinin müəyyənləşməsi ilə

Şirkətlərin inkişafı ilə

Gələcəyin qeyri-müəyyən və riskin səviyyəsi və onun güc mərkəzlərinin müəyyənləşməsi ilə bağlıdır

Sual: İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsinə necə yanaşmaq lazımdır?

Fərdi yanaşmaq

Kompleks yanaşmaq

Kollektiv yanaşmaq

İqtisadi yanaşmaq

Sosial yanaşmaq

Sual: Dövlət investisiya tənzimlənməsində hansı mexanizmdən istifadə etməlidir?

Sosial mexanizmdən

Siyasi mexanizmdən

Mədəni mexanizmdən

İqtisadi mexanizmdən

Həm iqtisadi həm də siyasi

Sual: İnvestisiya siyasətinin ən mühüm vəzifəsi hansıdır?

Mövcud ehtiyatlardan səmərəli istifadə etməklə vəsaitin ETT-nin sürətləndirilməsini təmin edən sahələrin xeyrinə yenidən bölüşdürülməsi

İqtisadi strukturunun təkmilləşməsində əhəmiyyətli keyfiyyət
dəyişikliklərinin keçirilməsi
İstehsalın təkmilləşməsi
İqtisadi tarazılığın aradan qaldırılması
İstehlakın təkmilləşməsi

Sual: İnvestisiya qoyuluşlarında hansı obyektlər və subyektlər iştirak edə bilər?

Müəssisələr və şirkətlər

Təşkilatlar və fiziki şəxslər
Qeyri-dövlət təşkilatları
Dövlət təşkilatları
Xarici şirkətlər

Sual: İnnovasiya fəaliyyəti dedikdə nə nəzərdə tutulur?

**Qısa müddətli elmi tərəqqi şəraiti, iqtisadiyyatda baş verə biləcək
dəyişikliklər**

Ölkədə fundamental tədqiqat işlərinin maliyyəsi
İnvestisiya qoyuluşlarının və bütün proseslərin məcmusu
Qeyri-elmi proqnozların həyata keçirilməsi
Kənd təsərrüfatı və aqrar sənayedə baş verə biləcək dəyişikliklər

Sual: Əsaslı vəsait qoyuluşu prosesi hansı müddəti əhatə edir?

Hərəkətin və xərcin həyata keçirilməsi vaxtından onun qaytarılmasına qədər
Layihələrdən və tikinti məntəqələrindən başlıca obyektin istismara verilməsi
İstehsal və sosial sahələrə elmi texniki tərəqinin inkişafının 0-dan
maksimum səviyyəsinə çatmasına qədər
İlkin qoyulan investisiyadan alınan gəlirin investisiyalara çatmasına qədər

Şirkətin iflasına qədər olan müddəti

Sual: İnvestorlar kimlər hesab edilir?

Ölkələr

İnvestisiya obyektlərinə cəlb edilən maliyyə, maddi və intellektual sərvətlərin istifadə olunmasına yönəlməsi üçün müvafiq qərar qəbul edən və həmin qərarlara tam əməl edilməsini təmin edən subyektlərə deyilir

Şirkətlər

TMK-LAR

İstehsalın yaxşılaşdırılmasına çalışan obyektlər

Sual: İnvestisiyaların həcmnin əksər hissəsi hansı ölkələrin payına düşür?

Avropa ölkələrinin payına

İEO-lərin payına

İEOÖ-lərin payına

Asiya ölkələrinin payına

Amerika ölkələrinin payına

Sual: Xarici investisiyaların cəlb olunmasında əsas tələbat nəyədir?

Əhalinin vəziyyətinin yaxşılaşdırılmasına

Şirkətlərin inkişafına

Dövlətin siyasi sabitliyinin olmasına

Təsərrüfatın inkişafına

Texnika və texnologiyanın inkişafına

Sual: Ölkədə investisiya qoyuluşları üçün əsas hansı obyektləri seçmək olar?

Bütün istehsal və sosial sahələr

Ekoloji

Sanitariya

Gigiyena

Sanitariya və ekoloji

Sual: Hansı obyektlərə investisiya qoyuluşu qadağandır?

Turizm

Təsərrüfat

Elm

Ekoloji, sanitariya və gigiyena

Texnologiya

Sual: Respublikamıza investisiya axıb gəlməsinin başlıca səbəbi hansıdır?

İnvestorların bu əməliyyatlardan lazımi mənfəəti əldə etməsi

Respublikanın bu əməliyyatlardan lazımi mənfəəti əldə etməsi

İEOÖ- olduğuna görə

Həm bizim , həm də investorların xeyir qazanması

İEOÖ- olduğuna görə

Sual: Dövlətin investisiya siyasətinin əsas məqsədi nədir?

**Elmi texniki nailiyyətlərin hesabına əsas fondların yeniləşdirilməsi
və istehsalın yenidən keçirilməsidir**

Dövlətə gələn xarici investorların artırılması

İnvestorlar üçün daha yaxşı şəraitin qurulması

Əhali üçün daha yaxşı şəraitin qurulması

Dövlət büdcəsinin artırılması

Sual: Real investisiyalar hansılardır?

Öz istehsalının səmərəliyinin yüksəldilməsinə, istifadənin genişlənməsinə, şəxsi və xüsusi istifadənin yaradılmasına, yeni texnologiyanın tətbiqinə, dövlət sifarişini və digər sifarişçinin sifarişinin yerinə yetirilməsi məqsədilə qeyri-şəxsi istehsala qoyulan investisiyalardır

Əsaslı vəsait qoyuluşlarıdır

Pul gəlirləri, məqsədli bank vəsaitləri, paylar digər iqymətli kağızlar, digər əmlak və Biləvasitə maddi obyektə qoyulan investisiyadır

İnvestisiya fondu və maliyyə vasitəçisinin mövcudluğu ilə xarakterizə olunan investisiyaya deyilir

Xarici qiymətli kağıza qoyulan kapitaldır

Sual: Neokeyns nəzəriyyəsinə əsasən kapital ölkələr arasında ... səbəbiylə hərəkət edir

tədiyyə balansındakı tarazsızlıqlar

faiz dərəcəsində mövcud fərq

mövcud kapital artıqlığı fərqi

mənfəət norması arasındakı mövcud fərq

Mövcud kapital azlığı fərqi

Sual: Marks ölkədən kapital ixracını ... ilə izah edirdi

ölkədəki kapital artıqlığı

mənfəət norması fərqi

tədiyyə balansındakı tarazsızlıqlar

mənfi ticarət saldosu

Müsbət ticarət saldosu

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan “Milli rəftar prinsipi”ndə ... ifadə olunur

yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi

xarici investora yerli investora göstərilən rəftardan daha güzəştli rəftarın göstərilməsi

dövlətin hər xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq etməsi

milli qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi

Xarici investorun ölkədən qovulması

Sual: Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi” beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

Milli rəftar prinsipi

Ən çox himayə edilən ölkə prinsipi

Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi

Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi

Qanunvericilikdə dəyişikliklərin xarici investora tətbiq olunması prinsipi

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq olunan “Ən çox himayə edilən ölkə prinsipi”ndə ... ifadə olunur

Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi

Yerli investora göstərilən rəftarın eynisinin xarici investora da göstərilməsi

Milli qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq edilməməsi

Yerli investora ən çox himayə edilən xarici investorun tabe olduğu rəftarın tətbiq edilməsi

Milli qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq edilməsi

Sual: Xarici investora ən çox himayə edilən ölkənin tabe olduğu rəftarın tətbiq edilməsi” beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən aşağıdakı prinsipdə nəzərdə tutulur

Ən çox himayə edilən ölkə prinsipi

Beynəlxalq arbitraj məhkəməsinə müraciət etmə prinsipi

Qanunvericilikdə edilən dəyişikliklərin xarici investora tətbiq olunmaması prinsipi

Milli rəftar prinsipi

Qanunvericilikdə olan dəyişikliklərin xarici investora tətbiq olunması prinsipi

Sual: Çoxtərəfli İnvestisiya və Qarantiya Qurumu Sözləşməsinin (MİGA) məqsədi ...

xarici investisiyaları qeyri-kommersial risklərə qarşı qorumaqdır

xarici investisiyaları kommersial risklərə qarşı qorumaqdır

xarici investorlarla dövlətlər arasında yaranan mübahisələri həll etməkdir

xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməkdir

Xarici investorlarla yerli investorlar arasında yaranan mübahisələri həll etməməkdir

Sual: Dövlətlər ilə digər dövlətlərin investorları arasındakı investisiya mübahisələrinin həllinə ... nəzarət edir

Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən ICSID

Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən ICSID

Dünya Bankı Qrupu tərkibində fəaliyyət göstərən MIGA

Ümumdünya Ticarət Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA

Birləşmiş Millətlər Təşkilatı tərkibində fəaliyyət göstərən MIGA

Sual: Ticari mövzularındakı investisiya tədbirlərini əhatə edərək bu məsələlə məşğul olan TRIMs ... çərçivəsində fəaliyyət göstərir.

Ümumdünya Ticarət Təşkilatı

Birləşmiş Millətlər Təşkilatı

Dünya Bankı Qrupu

Beynəlxalq Valyuta Fondu

Avropa İttifaqı

Sual: ... investisiya fəaliyyətində tənzimləyici, nəzarət və stimül yaradan funksiyaları ilə bu prosesə fəal surətdə müdaxilə edir

Dövlət

Xarici investorlar

Yerli investorlar

MIGA

ICSID

Sual: Hazırda dünya miqyasında mövcud olan birbaşa xarici investisiyaların əksər hissəsi məhz ... payına düşür

TMK-ların

Dövlətlərin

İndividual investorların
İnstitusional investorların
Fiziki Şəxslərin

Sual: Hazırda dünya miqyasında mövcud olan ... əksər hissəsi məhz TMK-lar tərəfindən həyata keçirilir

birbaşa xarici investisiyaların

portfel investisiyalarının
maliyyə aktivlərinə qoyulan investisiyaların
dövriyyə fondlarına qoyulan investisiyaların
Kənd təsərrüfatına qoyulan investisiyalar

Sual: Kapital qoyuluşunun predmetinə ilkin yanaşma, təklifin araşdırılması və təklifə müvafiq investisiya layihəsinin hazırlanması investisiya prosesinin ... mərhələsinə təsadüf edir

Araşdırma

Təhlil
Danışqlar və rəsmiyyət
İnvestisiya mənbələrinin müəyyən edilməsi
Danışqlar və təhlil

Sual: ... hər hansı bir ölkədə investisiya qoyuluşları sahəsində mövcud olan vəziyyətin əlverişliliyini xarakterizə edir

İnvestisiya mühiti

Biznes infrastruktur
Dövlətin investisiya siyasəti
İnvestisiya qanunverciliyi

Müsbət və mənfi saldo

Sual: İnvestisiya fəaliyyətinin həyata keçirilməsi üçün hüquqi çərçivə ölkədəki ... ilə müəyyənləşdirilir

İnvestisiya qanunverciliyi

Dövlətin investisiya siyasəti

İnvestisiya mühiti

Biznes infraqururdu

Konstitutsiya

Sual: Ölkənin geosiyasi mövqeyi, ölkədə mövcud siyasi rejim, ölkədəki siyasi sabitlik və s. investisiya mühitinin formalaşmasına təsir edən ... amillərə aid edilir

Siyasi

İqtisadi

sosial-mədəni

qlobal

Siyasi və iqtisadi

Sual: ICSID-in (İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz) həll etdiyi beynəlxalq investisiya mübahisələrinin tərəfləri

Dövlət-xarici şirkət

Yerli şirkət- xarici şirkət

Xarici şirkət – xarici şirkət

Dövlət – Beynəlxalq təşkilat

Dövlət- Dövlət

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən 2 əsas prinsip (Milli rəftar və Ən çox himayə edilən ölkə prinsipləri) hansı beynəlxalq iqtisadi təşkilatın normativ sisteminə daxildir?

Ümumdünya Ticarət Təşkilatı

Beynəlxalq Yenidən Qurma və İnkişaf Bankı

Dünya Bankı Qrupu

Beynəlxalq Valyuta Fondu

Avropa İttifaqı

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən Ən çox himayə edilən ölkə prinsipində nə nəzərdə tutulur?

Hər yeni investora ən çox himayə edilən investorla eyni şərtlərin tətbiqi

Hər yeni investora ən güzəştli şərtləri tətbiq edərək onu himayə etmək

Hər yeni investora ən çox himayə edilən yerli investorla eyni şərtlərin tətbiqi

Ən çox himayə edilən xarici və yerli investorlara eyni şərtlərin tətbiqi

Ən çox himayə edilən xarici şərtlərin tətbiqi

Sual: Beynəlxalq investisiya qanunvericiliyində tətbiq edilən Ən çox himayə edilən ölkə prinsipində tətbiq olunan “ölkəni himayə etmək” dedikdə nə nəzərdə tutulur?

həmin ölkəyə ən güzəştli şərtlərin tətbiqi

həmin ölkəyə inkişaf səviyyəsinə əsasən güzəştlərin tətbiqi

həmin ölkəyə ÜTT-nin HTS (Tənzimlənən Tariflər Sistemi) əsasında güzəştlərin tətbiqi

həmin ölkəyə maksimum yardımın göstərilməsi

Həmin ölkə ilə əlaqələrin kəsilməsi

Sual: İnvestisiya fəaliyyətinin tənzimlənməsində dövlətin funksiyaları aşağıdakılardır?

Hamısı

Tənzimləyici

Nəzrətedici

Stimullaşdırıcı

Tənzimləyici və nəzarət

Sual: Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxildir

Hamısı

Neoklassik nəzəriyyə

Neokeyns nəzəriyyəsi

Marksist nəzəriyyəsi

Neoklassik və neokeyns nəzəriyyəsi

Sual: Beynəlxalq investisiya qoyuluşlarını izah edən ənənəvi nəzəriyyələrə daxil deyil

İnhisarçı üstünlüklər nəzəriyyəsi

Marksist nəzəriyyəsi

Neokeyns nəzəriyyəsi

Neoklassik nəzəriyyə

Neokyens və Neoklassik

Sual: Aşağıdakıların hansı Hymerin “İnhisarçı üstünlüklər” nəzəriyyəsinə aid deyildir?

Nəzəriyyənin digər adı “Eklektik Paradigma”dır

Nəzəriyyə çərçivəsində fəaliyyətin üfüqi və şaquli integrasiyasını nəzərdə tutan bir neçə nəzəriyyəyə toxunulur

Nəzəriyyə yerli şirkətlərlə müqayisədə xarici şirkətlərin malik olduğu üstünlükləri təhlil edir

Ömətinin yaşam dövrü nəzəriyyəsi də bu nəzəriyyə çərçivəsində baxılan nəzəriyyələrdən biridir

Nəzəriyyənin digər adı yoxdur

Sual: Aşağıdakılardan biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aid deyildir:

Hər bir integrasiya razılaşması ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərə və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanmadan ölkənin inkişafına töhfələr verir

Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və sənayelərin lokal üstünlüklərindən asılı olaraq ortaya çıxır;

İntegrasiya razılaşmasından sonra qısa müddətdə regiondaxili ticarət və investisiya fəaliyyəti artır; uzun müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət və daha effektiv resurs bölgüsü nəticəsində BXİ axınları xeyli artır;

Regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olaraq ölkənin integrasiyadan faydalanma dərəcəsi də dəyişir

Ölkənin zəifləməsi ilə dəyişir

Sual: Aşağıdakılardan yalnız biri regional iqtisadi integrasiya razılaşmaları ilə BXİ fəaliyyətinin tənzimlənməsinə aiddir

Ölkənin BXİ fəaliyyətində fərqliliklər - integrasiya razılaşması nəticəsində ölkənin investisiya mühitində baş verən dəyişikliklər və və sənayelərin lokal üstünlüklərindən asılı olmayaraq ortaya çıxır;

Hər bir integrasiya razılaşmasının ölkənin investisiya fəaliyyətinə nə dərəcədə səmərəli təsir etdiyi ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklər və iştirakçı dövlətlərin lokal xüsusiyyətlərindəki fərqliliklərə əsaslanaraq qiymətləndirilməlidir

İntegrasiya razılaşmasından sonra qısa müddətdə vahid və geniş bazarda fəaliyyət, daha kəskin rəqabət şəraitində daha effektiv resurs bölgüsü nəticəsində BXİ fəaliyyəti xeyli genişlənir

Ölkənin integrasiyadan faydalanma dərəcəsi regional integrasiyanın dərəcəsi və integrasiya nəticəsində ölkənin BXİ fəaliyyətində baş verən dəyişikliklərdən asılı olmayaraq dəyişir

Hər bir əlaqənin ölkə iqtisadiyyatına təsiri

Sual: İntegrasiya razılaşması ilə BXİ fəaliyyətində edilməsi tələb olunan dəyişiklər ölkənin ... təhlili əsasında müəyyənləşdirilir

Ticarət və investisiya həcminin

Lokal xüsusiyyətlərindəki fərqliliklərin

Regional integrasiya dərəcəsinin

İntegrasiya razılaşmasının effektivliyindəki rolunun

Lokal və ticarət xüsusiyyətlərindəki fərqliliklər

Sual: Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır, beynəlmilləşmədən faydalanmağa çalışan BXİ axınları artır

Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır,
beynəlmilləşmədən faydalanmağa çalışan BXİ axınları dəyişmir;

Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır,
beynəlmilləşmədən faydalanmağa çalışan BXİ axınları azalır;

Xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar dəyişmir,
beynəlmilləşmədən faydalanmağa çalışan BXİ axınları azalır

Xarici bazara daxil olma strategiyası BXİ-lar dəyişmir,
beynəlmilləşməsindən faydalanmağa çalışan BXİ axınları artır

Sual: Ticarət və investisiya fəaliyyətinin liberallaşdırılması məqsədilə həyata keçirilən regional iqtisadi integrasiya nəticəsində

Gömrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır

Gömrük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır

Gömrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar artır

Gömrük rüsumlarının artması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lar azalır

Gömrük rüsumlarının azalması nəticəsində xarici bazara daxil olma strategiyası izləyən BXİ-lər azalır və artır

Sual: İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi

maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi

hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?

pul vəsaitlərinin hərəkəti sxeminin hazırlanması

Maraqlı tərəflərin təhlili Modulu

Sual: İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin maliyyə modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aiddir

hər bir maraqlı tərəfi razı salmaq üçün nələrə düzəlişlər edilə bilər?

müsbət iqtisadi rentabelliyyənin yaranma ehtimalı

gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi

Gözlənilməyən xalis iqtisadi mənfəətin dəyəri

Sual: İnvestisiya layihələrinin kompleks qiymətləndirilməsinin iqtisadi modulu çərçivəsində nəzərdən keçirilən məsələlərə aid deyildir

maliyyə mənbələri və xərclərinin müəyyənləşdirilməsi

gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

dəyişənlər üzrə maliyyə və iqtisadi dəyərlər arasındakı fərqlərin müəyyənləşdirilməsi

müsbət iqtisadi rentabelliyyənin yaranma ehtimalı

gözlənilən xalis iqtisadi mənfəətin dəyəri

Sual: Qeyri-maddi aktivlərə aid edilmir

Şirkətin əldə etdiyi lisenziyalar

nou-hoular

idarəetmə təcrübəsi

ticarət markaları (brendlər

reinvestisiya olunmuş gəlirlər

Sual: Portfel investisiya formasında kapital nələrə və hansı sahələrə yatırılır?

Bank sektoruna və qiymətli kağızlara

istehsal sahələrinə və qiymətli kağızlara

yalnız qiymətli kağızlara

səhmlərə və qiymətli kağızlara

yalnız səhmlərə

Sual: Derivativlər dedikdə nə başa düşülür?

opsionlar, forward kontraktları və svop əqdlər

yalnız opsionlar

yalnız forward kontraktları

yalnız svop əqdlər

müddəti 1 ildən çox olan sertifikatlar və depozitlər

Sual: İdxalı əvəz edən sahələrin inkişaf etdirilməsi siyasətinin əsas vəzifəsi aşağıda göstərilənlərdən hansıdır?

idxal olunan kənd təsərrüfatı məhsullarına kvotaların qoyulması

idxal olunan sənaye məhsullarına kvotaların qoyulması

yeni və yaxud zəif inkişaf etmiş sahələrin müdafiəsi

ölkənin milli istehsalının inkişaf etdirilməsi üçün idxal olunan texnologiya və avadanlıqlara qoyulan rüsumların götürülməsi

milli iqtisadiyyatın inkişaf etdirilməsi məqsədilə idxal olunan məhsulların 50 %-dən çoxuna embarqo qoyulması

Sual: İnvestisiya iqlimi dedikdə başa düşülür

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən iqtisadi amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən siyasi amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən sosial amillərin məcmusu

xarici investisiyalar üçün ölkənin cəlbediciliyini müəyyənləşdirən hüquqi, iqtisadi siyasi və sosial amillərin məcmusu

Sual: Ölkənin kapital resurslarının artma effekti dedikdə başa düşülür

birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə məcmu kapital fondunun həcmnin artması

birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı yerli rezidentlərin kapital ixracına meylinin güclənməsi

birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı portfel investisiyaların artması

birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkədə korporativləşmə prosesinin güclənməsi

birbaşa xarici investisiyaların ölkəyə axını ilə bağlı ölkənin kiçik və orta ölçülü biznes strukturlarının iri biznes strukturları ilə işbirliyinin genişlənməsi və inkişafı

Sual: "İnvestisiyanın qocalması" deyiləndə başa düşülür

uzunmüddətli perspektivdə BXİ-lər xərclərin artmasına gətirib çıxarır, ola bilər ki, gəlirlər formasında ölkədən çıxarılan resursların həcmi yatırılan BXİ-lərin həcmi üstələsin

uzunmüddətli perspektivdə BXİ-lərdən əldə edilən gəlirlər investisiya qəbul edən ölkənin iqtisadiyyatına yenidən mərhələ-mərhələ yatırılısın

uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin hasilat sənayesinə kapitalın yatırılması

uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin maşınqayırma sənayesinə kapitalın yatırılması

uzunmüddətli perspektivdə BXİ-ləri qəbul edən ölkənin kənd təsərrüfatı sahəsinə kapitalın yatırılması və əldə edilən gəlirlərin həmin ölkənin iqtisadiyyatına reinvestisiya edilməsi

Sual: Beynəlxalq Valyuta Fondunun metodologiyasına görə “digər investisiyalara” aid edilən investisiyalar sonda kapital ixracının hansı formasına aid edilir?

məhsuldar kapitala

ssuda (maliyyə) kapitalına

birinci il məhsuldar kapitala, sonrakı illərdə isə ssuda kapitalına

birinci il ssuda kapitalına, sonrakı illərdə məhsuldar kapitala

həm məhsuldar kapitala, həm də ssuda kapitalına

Sual: BXİ nöqteyi nəzərindən ölkənin investisiya cəlbəediciliyi nəzəriyyəsinin əsasında hansı konsepsiya dayanır? nisbi üstünlüklər konsepsiyası

durna qabarı” konsepsiyası

internalizasiya nəzəriyyəsi

OLİ konsepsiyası

Leontyev paradoksu

Sual: Korporativ biznesin “Çəbal” adlandırılan modeli hansı ölkəyə aid edilir?

Yaponiya

Sinqapur

Cənubi Koreya

Çin

Malayziya

Sual: Aşağıda göstərilənlərdən hansı bölmə ikitərəfli investisiya razılaşmalarında olmur?

razılaşmanın predmeti və onun fəaliyyət müddəti

razılaşmanın fəaliyyət müddəti ərzində investor tərəfindən investisiyanı qəbul edən ölkənin dövlət büdcəsinə köçürüləcək vergilərin həcmi

investisiya qəbul edən ölkənin investisiyanı qəbul etmə şərtləri

investora münasibətdə investisiya rejimi şərtləri

investor tərəfindən kapitalın və gəlirlərin ölkə xaricinə köçürülməsi şərtləri

Sual: Avropa İttifaqında kapitalın sərbəst hərəkəti prinsipi hansı müqavilədə təsbit edilmişdir?

Roma müqaviləsində

London müqaviləsində

Paris müqaviləsində

Amsterdam müqaviləsində

Brüssel müqaviləsində

Sual: Fond bazarının kapitallaşması hansı göstərici ilə müəyyənləşdirilir?

dövriyyədə olan qiymətli kağızların məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan imtiyazlı səhmlərin məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan dövlət imtiyazlarının məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan xarici korporasiyaların səhmlərinin məcmu bazar dəyəri göstəricisi ilə

dövriyyədə olan qiymətli kağızların orta nominal dəyəri göstəricisi ilə

Sual: Səhmlərin nəzarət paketi dedikdə başa düşülür

korporasiyanın buraxdığı bütün səhmlərinin miqdarı

korporasiyanın buraxdığı yalnız imtiyazlı səhmlərin miqdarı

investora müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək hüququnu verən səhmlərin miqdarı

investorun müəsisənin fəaliyyəti üzərində nəzarəti həyata keçirmək

hüququnu verən rəsmi sənədlər toplusu

korporasiyanın digər korporasiyaların işinə nəzarət etmək hüququ verən rəsmi sənədlər toplusu

Sual: Qiymətli kağızların kursu dedikdə başa düşülür

Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün həmin qiymətli kağızların 1 il ərzindəki orta bazar qiyməti

Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların müəyyən zaman aralıqdakı bazar qiyməti

Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların 1 ay ərzindəki orta bazar qiyməti

Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların 1 həftə ərzindəki orta bazar qiyməti

Qiymətli kağızların alqı-satqısını həyata keçirtmək üçün onların gün ərzindəki orta bazar qiyməti

Sual: İnvestisiyanın likvidliyi dedikdə başa düşülür

qısa zaman kəsiyi ərzində investisiya qoyulmuş obyektin dəyərinin çox az itgi ilə reallaşdırılması qabiliyyəti

investisiya qoyulmuş obyektin banka girov kimi qoyularaq kredit götürmə qabiliyyəti

investisiya qoyulmuş obyektin digər sahibkarlıq obyektləri ilə mübadilə edilməsi qabiliyyəti

investisiya qoyulmuş obyektin xarici banklarda girov qoyularaq kredit götürmə qabiliyyəti

investisiya qoyulmuş obyektin idxal edilmiş əmtəələrə mübadilə edilməsi qabiliyyəti

Sual: Beynəlxalq investisiya qoyuluşu dedikdə başa düşülür

kapitalın bir qitədən başqa qitəyə keçərək mənfəətli sahələrdə yerləşdirilməsi iki və yaxud bir neçə ölkə arasındakı müqaviləyə əsasən investisiyaların qarşılıqlı hərəkəti proses

regional iqtisadi integrasiya blokuna daxil olan ölkələr arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti proses

iki regional iqtisadi integrasiya bloku arasında investisiya əmtəələrinin qarşılıqlı hərəkəti proses

kapitalın sərhəddləri keçərək digər ölkələrin iqtisadiyyatına qoyuluşu proses, beynəlxalq investisiya əmtəələrinin alqı-satqısı

Sual: Qiymətli kağızlar portfeli dedikdə başa düşülür

qiymətli kağızlar saxlanılan portfel(çanta

əldə edilmiş qiymətli kağızlardan ibarət investisiya portfeli

yalnız portfel investisiyalardan ibarət olan investisiya portfeli

yalnız bir iqtisadi sahədə fəaliyyət göstərən korporasiyaların səhmlərinin alınaraq investisiya portfelinin formalaşdırılması

yalnız dövlət istiqrazlarından ibarət olan investisiya portfeli

Sual: Balanslaşdırılmış investisiya portfeli dedikdə başa düşülür

iki korporasiya arasında bağlanmış müqaviləyə əsasən investisiya portfellerinin bərabərləşdirilməsi

iki dövlət arasında əldə edilmiş szişə əsasən investisiya portfellerinin bərabərləşdirilməsi

ayrı-ayrı investisiya pbyektlərindən ibarət olaraq gəlirlərini, risklərini və linkvidliyini balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli

istehsala və satışa qoyulan kapitalın balanslaşdırılması ilə səciyyələnən investisiya portfeli

birbaşa xarici investisiyalarla portfel investisiyaların nisbətini nəzərə alaraq formalaşdırılan investisiya portfeli

Sual: Borc kapitalı anlayışına aid deyil

faktoring

qısamüddətli kreditlər

uzunmüddətli kreditlər

satılan əmtəə və xidmətlərə görə ödənişlər

ortamüddətli kreditlər

Sual: Xarici investisiyaların tənzimlənməsinin əsas üsulu hansıdır **ikitərəfli sazişlər**

çoxtərəfli sazişlər

milli və beynəlxalq hüquq

qlobal hüquq

dövlət

Sual: Azad iqtisadi zona dedikdə əsasən nə başa düşülür

gömrük tarifləri tətbiq olunmayan ərazi

müəyyən ölkənin muxtar ərazisi

rüsumsuz anbar zonası

rüsumsuz ticarət zonası

xüsusi statusu olan, gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad olan ayrıca götürülmüş ərazi

Sual: Müxtəlif risklərin sığortalanması üzrə xidmətlər kompleksı necə adlanır

maliyyə xidmətləri

marketing xidmətləri

sığorta xidmətləri

bank xidmətləri

konsaltinq xidmətləri

Sual: Müasir dövrdə valyuta kursu

qızıl paritetə əsaslanır

sikkə paritetinə əsaslanır

valyuta paritetinə əsaslanır

dollara əsaslanır

Avroya əsaslanır

Sual: Dünya ticarətinin əmtəə strukturunda hansı sahə üzrə ticarətin həcmi daha sürətlə artır

hasiledici sənaye sahəsi

kənd təsərrüfatı sahəsi

emaledici sənaye sahəsi

yüngül sənaye sahəsi

ovçuluq və balıqçılıq sahəsi

Sual: İdxal rüsumlarının tətbiqindən kim itirir

idxal ölkəsinin istehlakçıları

idxal ölkəsinin istehsalçıları

gömrük tarifi tətbiq edən ölkə

ixrac ölkəsinin istehlakçıları

ixrac ölkəsinin istehsalçıları

Sual: Kapitalın beynəlxalq hərəkətinin subyektlərinə kim aid deyil

korporasiyalar

hökumət təşkilatları

kommersiya bankları

ölkə daxilində kənd təsərrüfatına sərmayə qoyan fermerlər

birgə müəssisələr

Sual: Portfel investisiyalar nə cür həyata keçirilir

texnologiyanın ötürülməsi yolu ilə

pul formasında kapitalın ötürülməsi yolu ilə

ixtisaslı kadrların göndərilməsi yolu ilə

elmi tədqiqatların nəticələri ilə mübadilə yolu ilə

yeni müəssisələrin tikintisini həyata keçirmək yolu ilə

Sual: Aşağıdakılardan yalnız biri dünya təsərrüfatı nəzəriyyələrinə aid deyil

kapitalın qaçışı nəzəriyyəsi

postsənaye cəmiyyəti nəzəriyyələri

mütləq üstünlüklər nəzəriyyəsi

miqyas effekti nəzəriyyəsi

müqayisəli üstünlüklər nəzəriyyəsi

Sual: Məhsulun həyat dövrü nəzəriyyəsinin nümayəndələri hansılardır

E.Xekşer, Q.Xaberler

A.Smit, D.Rikardo

R.Vernon, J.Kravis

M.Porter, B.Olin

P.Samuelson, V.Stolper

Sual: Aşağıdakılardan biri kapitalın beynəlxalq hərəkətini səbəbləndirən amillərdən deyil

dünya təsərrüfatının müxtəlif həlqələrində kapitalla olan tələblə onun təklifinin üst-üstə düşməməsi

yerli əmtəə bazarlarının mənimsənilməsi imkanının yaranması

kapital ixrac edilən ölkədə daha ucuz xammal və işçi qüvvəsinin mövcudluğu

kapital qəbul edən ölkədə daha aşağı ekoloji standartların olması

rüsumların orta səviyyəsinin 40% və daha çox olması

Sual: Aşağıdakılardan biri kapitalın hərəkətini xarakterizə etmir

birbaşa investisiyalar

injiniring xidmətləri

borc kapitalının orta və uzun müddətli beynəlxalq kreditləri
iqtisadi kömək
portfel investisiyaları

Sual: Layihələrin düzgün zamanlamasının müəyyənləşdirilməsi ... əsasında aparılır

**cari xərc, cari gəlir və gələcək gəlir, kapitalın alternativ xərc
dəyərlərinin müqayisəsini təklif edən funksiya**

marjinal XCD dəyərlərinin müqayisəsini təklif edən funksiya
layihənin həyat dövrü ərzində illər üzrə XCD dəyərlərinin müqayisəsini
təklif edən funksiya

layihənin həyat dövrü ərzində illər üzrə daxili rentabellik norması
əmsallarının dəyərlərinin müqayisəsini təklif edən funksiya
layihənin müəyyən ildə gəlirinin 0 olması zamanı

Sual: Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir
qazancı və ya itkisi yoxdursa

layihənin mali və iqtisadi dəyərləri arasında fərq olmayacaqdır

layihənin mali dəyəri iqtisadi dəyərindən yüksək olacaqdır
layihənin iqtisadi dəyəri mali dəyərindən yüksək olacaqdır
layihənin mali və iqtisadi dəyərləri arasında fərq olacaqdır
layihənin maliyyə dəyəri yüksə və iqtisadi dəyəri aşağı olacaq

Sual: Layihənin mali və iqtisadi dəyərləri arasında fərq olmaması ...

**Ölkədə layihə nəticəsində layihə iştirakçılarından başqa heç kimin bir
qazancı və ya itkisinin olmaması deməkdir**

Ölkədə məcmu iqtisadi səmərənin yüksək olması deməkdir
Ölkədə məcmu qazancın məcmu itkini kompensasiya etməsi deməkdir
Ölkədə iqtisadi rasionallıq olduğunu deməkdir

Ölkədə irrasionallıq olduğu deməkdir

Sual: İnvestisiya layihəsi nə zaman iqtisadi cəhətdən uyğun hesab olunur?

Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə

Layihənin xalis iqtisadi itkisi layihənin xalis iqtisadi qazancından yüksəkdirsə

Layihənin XCD-si maksimum olduqda

Layihə iqtisadi cəhətdən optimal həcmdə həyata keçirildikdə

Layihə minimal həcmdə həyata keçirildikdə

Sual: Layihənin xalis iqtisadi qazancı layihənin xalis iqtisadi itkisindən yüksəkdirsə ...

investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunur

investisiya layihəsi iqtisadi cəhətdən uyğun hesab olunmur

investisiya layihəsinin iqtisadi səmərəsi aşağıdır

investisiya layihəsinin rasionallığı aşağıdır

investisiya layihəsinin rasionallığı yuxarıdır

Sual: İqtisadi cəhətdən uyğun olan layihənin qəbul olunmasındakı rasionallıq aşağıdakılardan hansında əks olunur?

Layihənin xalis qazancının layihə nəticəsində udzanların itkilərini kompensasiya etməsi

Layihənin XCD-sinin maksimum olması

Layihənin optimal həcmnin düzgün müəyyənləşdirilməsi

Layihəyə doğru zamanlama ilə başlanılması

Layihənin planının hazırlanması ilə

Sual: Xüsusi kapitalın hərəkətləri barədə qərarlar kimə məxsusdur?

Müəssisə təşkilatlarının rəhbər orqanlarına

Dövlətə

Fiziki şəxslərə

Xüsusi firmalara

Hüquqi şəxslərə